

Test: **1202\_Az\_Qiyabi\_Yekun imtahan**

Fenn: **1202 Azərbaycanın ekoloji vəziyyəti və problemləri**

Sual sayı: **599**

**1) Sual:** Azərbaycanın ekoloji vəziyyəti və problemləri fənninin tədqiqat metodlarından deyil:

- A) təcrübə
- B) balanslaşdırma;**
- C) müşahidə;
- D) modelləşdirmə;
- E) monitorinq;

**2) Sual:** Azərbaycanda ekoloji problemlərin yaranma tarixi;

- A) XXI əsrin əvvəlləri.
- B) XX əsrin II yarısı;**
- C) XIX əsrin II yarısı;
- D) XX əsrin I yarısı;
- E) 1941-1945-ci illər;

**3) Sual:** Azərbaycanın ekoloji problemlərin yaranmasının başlıca təbii amilləri:

- A) bitki və heyvanat aləmi.
- B) təbii şərait və resursları;**
- C) ərazinin coğrafi mövqeyi;
- D) iqlim;
- E) təbii-coğrafi şəraiti;

**4) Sual:** Fənnin başlıca məqsədidir:

- A) ekoloji tarazlığın təminini.
- B) ekoloji problemlərin həlli yollarının tapılması;**
- C) ekoloji problemlərin yaranma tarixinin öyrənilməsi;
- D) ətraf mühitə zərərli təsirin qiymətləndirilməsi;
- E) buraxıla bilən qatılıq hədlərinin müəyyənləşdirilməsi;

**5) Sual:**Fənnin tədqiqat metodları:

- A) balans.
- B)** müşahidə və analitik;
- C) iqtisadi-riyazi;
- D) alternativ;
- E) subyektiv;

**6) Sual:**Azərbaycanın ekoloji vəziyyəti və problemləri fənninin predmeti:

- A) bioloji müxtəliyinin qorunması və təbiətdən istifadənin səmərəli təşkili.
- B)** təbii və antropogen təsirlərdən ətraf mühitə vurulan zərərlərin azaldılması yollarının tapılması;
- C) təbii proseslər nəticəsində yaranan ekoloji zərərin hesablanması;
- D) antropogen təsir faktorlarının tapılması;
- E) ekoloji təhlükəsizliyin təminı;

**7) Sual:**Fənnin başlıca vəzifəsi:

- A) ətaf mühidlə neqativ təsirin azaldılması
- B)** ekoloji problemləri gərginləşməsinin qarşısının alınması;
- C) ekoloji təhlükəsizliyin təminı;
- D) təbii-resurs potensialından səmərəli istifadə;
- E) tullantıların utilizasiyası;

**8) Sual:**Azərbaycanda ekoloji problemlərin yaranma səbəblərindən deyil;

- A) dağ-mədən sənayesinin inkişafı;
- B)** toxuculuğun inkişafı;
- C) neft hasilatı;
- D) pambıqçılığın inkişafı;
- E) nəqliyyatın inkişafı

**9) Sual:**Azərbaycanın ekoloji problemlərinin öyrənilməsində böyük rolü olan amilər:

- A) E.Salayev, S.Əliyev.

- B)** H.Əliyev, İ.Səfərov;
- C) Ə.Məmmədov, B.Nəzirova;
- D) Ə.Hacızadə, Ə.Əyyubov;
- E) V.Hacıyev, K.Ələkbərov;

**10) Sual:**Ekoloji problemləri yaranmasının təbii amillərindən deyil:

- A) doğru cavab yoxdur.
- B)** insanın təsərrüfat fəaliyyəti;
- C) fiziki-coğrafi şərait;
- D) iqlim şərait;
- E) geoloji quruluş;

**11) Sual:**Ekoloji problemləri yaradan təbii endogen proseslər:

- A) tektonik proseslər və eroziya.
- B)** palçıq vulkanları və zəlzələlər;
- C) radioaktiv elementlərin parçalanması;
- D) aşınmalar;
- E) sürüşmələr;

**12) Sual:**Azərbaycanda ətraf mühitin başlıca çırklənmə mənbələrindən biridir:

- A) su nəqliyyatı.
- B)** neft sənayesi
- C) yüngül sənaye;
- D) yeyinti sənayesi;
- E) tikiş-trikotaj istehsalı;

**13) Sual:**Azərbaycanda ekoloji təhlükəsizliyin pozulma səbəbləri:

- A) torpaq və bitki ehtiyatlarından istifadədir.
- B)** sənayenin kənd təsərrüfatının və nəqliyyatın intensiv inkişafıdır;
- C) təbiətdən səmərəli istifadədir;
- D) təbii resursların kompleks istifadəsidir;

E) təbiətdən istifadənin ödənişliyidir;

**14) Sual:**Azərbaycanda antropogen landşaftın daha az yayıldığı ərazi?

- A) Şirvan düzü
- B) Ceyrançöl-Acınohur**
- C) Qarabağ düzü
- D) Qanux-Əyriçay vadisi
- E) Gəncə-Qazax düzü

**15) Sual:**Azərbaycanda ekoloji gərginliyin çox olduğu ərazilər?

- A) Acınohur və Qarabağ sırdaşları
- B) Abşeron və Gənub-Şərqi Şirvan**
- C) Qonaqkənd və Qarabağ düzü
- D) Vulkanik yayla və Gəyən düzü
- E) Talış dağları və Lənkəran ovalığı

**16) Sual:**Azərbaycanda gərgin ekoloji vəziyyətin müşahidə edildiyi ərazilər?

- A) Lənkəran, Dağlıq Şirvan
- B) Kür-Araz, Abşeron-Qobustan**
- C) Naxçıvan, Ceyrançol-Acınohur
- D) Samur-Dəvəçi, Kür-Araz
- E) Qanux-Əyriçay, Gəncə-Qazax

**17) Sual:**Azərbaycanda ekoloji krizisin subyektiv səbəbləri?

- A) doğru cavab yoxdur
- B) təbiətdən qeyri səmərəli istifadə və ekoloji savadsızlıq**
- C) təbii resursların tükənməsi və kataklizmlar
- D) istehsal texnoloqiyalarının ekoloqiyalaşması
- E) təbii mühitin təbəqələşməsi və inzibati krizis

**18) Sual:**Azərbaycanda sellərin mənfi ekoloji nəticələrinə qarşı aparılan əsas mübarizə yolları?

- A) doğru cavab yoxdur
- B)** sellərə qarşı bəndlər yaratmaq, yamacları bitki örtüyü ilə bərkitmək
- C) çaylardan suvarma kanalları çəkmək, ətraf əraziləri terraslaşdırmaq
- D) kollektor-drenaj sistemi yaratmaq
- E) çay yatağının genişləndirmək, kanallar çəkmək

**19) Sual:** Azərbaycanda texnogen landşaftların daha çox rast gəldiyi regionlar?

- A) Lənkəran, Naxçıvan
- B)** Abşeron, Kiçik Qafqaz
- C) Lənkəran, Böyük Qafqaz
- D) Ön Qafqaz, Naxçıvan
- E) Naxçıvan, Kür-Araz

**20) Sual:** Ekoloji proseslər səbəbindən yaranır:

- A) sel;
- B)** zəlzələ.
- C) sürüşmə;
- D) eroziya;
- E) aşima;

**21) Sual:** Azərbaycanda ekoloji problemlərin başlıca qlobal səbəbləri:

- A) doğru cavab yoxdur.
- B)** istiləşmə;
- C) kənd təsərrüfatının kimyalaşdırılması;
- D) Xəzərin səviyyə tərəddüdü;
- E) səhralaşma;

**22) Sual:** Azərbaycanda ekoloji təhlükəsizliyi təmin olunmasının başlıca məqsədlərindən deyil:

- A) təbiətdən istifadənin səmərəli təşkili;
- B)** təbiətdən kortəbii istifadə.
- C) biomüxtəlifliyin qorunması;

D) zərərli fəaliyyətin mənfi ekoloji təsirlərin azaldılması;

E) təbii ekosistemlərin qorunması;

**23) Sual:**Azərbaycanda ekoloji təhlükəsizliyin təmin olunmasının başlıca məqsədi:

A) heyvanat aləminin qorunması.

**B)** təbii ekosistemlərin qorunması;

C) meşələrin qorunması;

D) atmosferin qorunması;

E) torpağın qorunması ;

**24) Sual:**Ekoloji təhlükəsizliyin təmini üçün lazımdır:

A) doğru cavab yoxdur.

**B)** təbii ekolojisistemdə təsərrüfat və b. fəaliyyətin zərərli təsirinin qarşısının alınması;

C) təbii resursların səmərəsiz istifadəsi;

D) biomüxtəlifliyin qorunub saxlanması;

E) torpaq və su resurlarından istifadənin genişləndirilməsi;

**25) Sual:**Ekoloji təhlükəsizliyin dövlət təminatına aid deyil:

A) qanunlar normativlər;

**B)** təbiətdən səmərəsiz istifadə.

C) konstitusiya;

D) dövlət siyasəti;

E) dövlətin hüquq və vəzifələri;

**26) Sual:**Azərbaycanda ekoloji təhlükəsizliyin qorunub saxlanması üçün lazımdır:

A) təbiətdən istifadənin səmərəli təşkili problemləri;

**B)** Xəzərin bioloji resurslarının qorunması.

C) təbii resurslardan istifadənin genişləndirilməsi;

D) ətraf mühitin çırklənməsinin təhlükəsizlik dərəcəsinin qiymətləndirilməməsi

E) təbii ekosistemlərə intensiv təsirlər;

**27) Sual:**Azərbaycanda ekoloji krizisin obyektiv səbəbləri?

- A) doğru cavab yoxdur
- B)** təbii resursların tükənməsi və təbii fəlakətlər
- C) təbii resursların şəxsi mülkiyyət hüququ
- D) təbiətdən səmərəli istifadə və onun bərpası
- E) texnoloqiyalardan səmərəli istifadə

**28) Sual:**Azərbaycanda həyata keçirilən hansı tədbir ətraf mühitin çirkənməsini azaldar?

- A) suvarma kanalları şəbəkəsinin genişləndirilməsi
- B)** İES-lərdə istifadə olunan mazutun təbii qazla əvəz olunması
- C) əksər sənaye müəssisələrinin abşeronda cəmləşməsi
- D) Dağ-mədən sənayesinin sürətlə inkişaf etdirilməsi
- E) əkinçilikdə mineral gübrələrdən geniş istifadə edilməsi

**29) Sual:**Azərbaycanın dağlıq rayonları üçün səciyyəvi olan ekoloji problemlər? 1. Meşələrin qırılması 2. Suyun radioaktiv maddələrlə çirkənməsi  
3. Qoruqların sayının azalması 4.Torpaqların şoranalması 5.Torpaqların eroziyası

- A) 1.4
- B)** 1.5
- C) 2.4
- D) 3.4
- E) 3.5

**30) Sual:**Azərbaycanda atmosferin başlıca çirkənmə mənbələri:

- A) sənaye sahələri və kənd təsərrüfatı.
- B)** sənaye müəssisələri və avtomobil nəqliyyatı;
- C) kənd təsərrüfatı;
- D) dağ-mədən işləri;
- E) bərk formali tullantılar;

**31) Sual:**Azərbaycanda atmosferin çirkənmə mənbələrdən deyil:

- A) kimya sənayesi

- B)** dağ-mədən sənayesi;
- C) avtomobil nəqliyyatı;
- D) əlvan metallurgiya;
- E) istilik elektrik stansiyaları.

**32) Sual:** Atmosferin çirkənmə səbəblərindən biridir:

- A) doğru cavab yoxdur
- B)** köhnə avtomobillər;
- C) qaz-toz tutucu qurğuların geniş tətbiqi;
- D) tullantıların kompleks emalı;
- E) tramvay və trolleybuslardan geniş istifadə

**33) Sual:** Azərbaycanda atmosferin çirkənmə mənbələrdən biridir:

- A) meşə və ağaç emalı sənayesi.
- B)** neft emalı müəssisələri;
- C) tərəvəzçiliyin inkişafı;
- D) qara metallurgiya kombinatı;
- E) dağ-mədən sənayesi;

**34) Sual:** Atmosferin çirkənmə səbəblərindən deyil:

- A) ekoloji normaların nəzərə alınmaması;
- B)** qaz-toz tutucu qurğuların geniş tətbiqi
- C) köhnəlmış texnologiyalar;
- D) köhnə avtomobillər;
- E) təmizləyici qurğuların zəif tətbiqi;

**35) Sual:** Atmosferin kimyəvi çirkənmə növləridir:

- A) doğru cavab yoxdur;
- B)** zəhərli qaz-toz hissəcikləri;
- C) səs dalgaları;
- D) ehtizaz dalgaları;

E) radioaktiv şüalar;

**36) Sual:**Atmosferin kimyəvi çirkənmə növlərindən deyil:

- A) hidroqen-sulfid;
- B) səs-küy və vibrasiya;**
- C) zəhərli qazlar;
- D) ağır metal ionları;
- E) azot oksidləri;

**37) Sual:**Atmosferin əsas çirkənmə növlərindən biridir:

- A) bioloji;
- B) kimyəvi ;**
- C) bakteriyalar;
- D) bitki sporları
- E) gübrələr;

**38) Sual:**Atmosferin çirkənmə növlərindən deyil :

- A) doğru cavab yoxdur;
- B) bioloji ;**
- C) kimyəvi;
- D) mexaniki;
- E) fiziki;

**39) Sual:**Atmosferin fiziki çirkənmə növləri aşağıdakılardır:

- A) zəhərli qazlar;
- B) səs-küy, şüalanma;**
- C) ağır metal duzları;
- D) zərərli tozlar;
- E) kimyəvi qarışıqlar;

**40) Sual:**Atmosferin fiziki çirkənmə növlərindən deyil:

- A) elektromaqnit şüaları.
- B) qaz-toz hissəcikləri ;**
- C) səs-küy;
- D) vibrasiya;
- E) şüalanma;

**41) Sual:** Azərbaycanda atmosferə ən çox atılan kimyəvi maddələr :

- A) benzopirenlər;
- B) karbohidrogenlər;**
- C) sulfat turşusu;
- D) ammonyak;
- E) dəm qazı;

**42) Sual:** Atmosferin mühafizəsi tədbirləri sisteminə aid deyil:

- A) tullantıların utilizasiyası;
- B) mövcud texnoloqiyalarla istehsalın qenisləndirilməsi ;**
- C) sanitar-qoruyucu yaşılıq sahələrinin salınması;
- D) təmizliyici qurğuların tətbiqi;
- E) tullantısız texnoloqiyalarının tətbiqi;

**43) Sual:** Atmosferin mühafizəsi tədbirləri sisteminə aiddir

- A) doğru cavab yoxdur;
- B) aztullantılı və tullantısız texnoloqiyaların və təmizləyici qurğuların tətbiqi**
- C) emal prosesinin təkmilləşdirmək;
- D) yanacaq qənaətli istifadəsi;
- E) üzvü yanacaqlardan qenış istifadə;

**44) Sual:** Araz çayını daha çox çirkəndirən ölkə:

- A) Gürcüstan;
- B) Ermənistan;**
- C) Türkiyə ;

D) İran;

E) Azərbaycan;

**45) Sual:**Azərbaycanın təbii su mənbələrinin çirkəlmə amillərindən deyil:

A) təmizləyici qurğuların azlığı;

**B)** kənd təsərrüfatının inkişafı;

C) sənayenin inkişafı;

D) kommunal-məişət çirkabları;

E) şəhərlərin inkişafı;

**46) Sual:**Azərbaycan tranzit çaylarının çirkəlmə səbəbləri:

A) doğru cavab yoxdur;

**B)** qonşu ölkələrin sənaye və məişət çirkabları;

C) kənd təsərrüfatının inkişafı;

D) qonşu ölkələrdə sulardan səmərəsiz istifadə;

E) qonşu ölkələrdə təmizləyici qurbulardan səmərəli istifadə;

**47) Sual:**Araz çayı ən çox çirkənir?

A) civə və arsenlə;

**B)** mis və molibdenlə ;

C) neft məhsulları ilə;

D) üzvü birləşmələrlə;

E) mikroelementlərlə;

**48) Sual:**Kür çayı daha çox çirkənir?

A) suvarmadan qayıdan sularla;

**B)** neft məhsulları və üzvü birləşmələrlə;

C) səthi aktiv maddələrlə;

D) kimyəvi aktiv maddələrlə;

E) radioaktiv tullantılarla;

**49) Sual:**Oxçuçayın başlıca çirknlendiriciləri hansılardır?

- A) civə və qurğuşun;
- B) mis və molibden ;**
- C) neft məhsulları;
- D) radioaktiv tullantılar;
- E) makroelementlər;

**50) Sual:**Azərbaycan daxilində ən çox çirknlənmiş çaylar:

- A) Filizçay və Dəmiraparançay;
- B) Qoşqarçay və Filizçay;**
- C) Qusarçay və Lənkərançay;
- D) Pirsaatçay və Göyçay;
- E) Gəncəçay və Kondələnçay;

**51) Sual:**Azərbaycan təbii göllərinin iqtisadi əhəmiyyəti yoxdur:

- A) su təchizatında;
- B) suvarmada ;**
- C) balıqçılıqda;
- D) rekreativiyada;
- E) duz hasilatında;

**52) Sual:**Azərbaycan ərazisində Kür çayını çirknləndirən şəhərlər:

- A) Gəncə,Zərdab,İmişli;
- B) Gəncə, Minqəçevir,Yevlax;**
- C) Kürdəmir, Şəmkir,Şirvan;
- D) Şirvan,Göyçay,Ucar;
- E) Minqəçevir,Salyan,Qazax;

**53) Sual:**Kür çayını daha çox çirknləndirən ölkələr:

- A) Azərbaycan Türkiyə ;
- B) Gürcüstan, Ermənistan;**

- C) Türkiyə; Gürcüstan
- D) Ermənistan; Türkiyə
- E) Azərbaycan, Gürcüstan;

**54) Sual:**Azərbaycanda səhralaşma prosesinin sürətlənməsinə təsir edən amillərdir? 1.təkrar şoranallaşma 2.iqlimin quraqlaşması 3.məşə sahələrinin artırılması 4. kollektor-drenaj şəbəkəsinin genişlənməsi

- A) 1.4
- B) 1.2**
- C) 1.3
- D) 2.3
- E) 2.4

**55) Sual:**Kür çayı üzərində tikilmiş kaskad SES-in ətraf mühitə təsirinin mənfi nəticələri?

- A) doğru cavab yoxdur
- B) şoranolıqlar atrmış, tuqay meşələri məhv olmuşdur**
- C) çayın nəqliyyat əhəmiyyəti artmışdır
- D) suvarma əkinçiliyinə mənfi təsir etmişdir
- E) ətraf iqlim şəraitində əhəmiyyətli dəyişiklik baş vermişdir

**56) Sual:**Azərbaycanın təbii su mənbələrinin çirkəlmə amillərindəndir:

- A) doğru cavab yoxdur;
- B) istehsalat və məişət suları;**
- C) sulardan səmərəsiz istifadə;
- D) sulardan səmərəli istifadə;
- E) su ehtiyatlarından sənayedə səmərəli istifadə;

**57) Sual:**Su ehtiyatlarından daha çox istifadə olunur :

- A) doğru cavab yoxdur;
- B) kənd təssərrüfatı və sənayedə;**
- C) sənaye və məişətdə;
- D) kənd təssərrüfatı və məişətdə;

E) kimya və metallurgiya sənayesində;

**58) Sual:**Daxili çayları daha çox çirkəkdirir:

- A) qara və əlvan metallurqiya çirkəb suları;
- B)** dağ-mədən və məişət çirkəbləri;
- C) kimya və yeyinti sənaye çirkəbləri;
- D) məişət və yüngül sənaye çirkəbləri;
- E) yeyinti və sənaye çirkəbləri;

**59) Sual:**Çirkənmış çayların mənfi ekoloji nəticələri:

- A) sənaye və heyvandarlığıdır
- B)** insan sağlamlığı və torpaq sahələrindədir;
- C) sənaye qurğularınadır;
- D) otlaq səhələrinədir;
- E) heyvandarlıq və üzümçülüyüdir

**60) Sual:**Təbii dağ göllərinin başlıca çirkənmə mənbəyi:

- A) doğru cavab yoxdur;
- B)** turizmin inkişafıdır ;
- C) ətrafında əkinçiliyin inkişafıdır;
- D) balıqçılığın inkişafıdır;
- E) quşçuluğun inkişafıdır;

**61) Sual:**Abşeron göllərinin başlıca çirkənmə mənbələri:

- A) qara və əlvan metallalurqiya sənayesi çirkəbləridir;
- B)** məişət və neft sənaye çirkəbləridir ;
- C) yeyinti sənayesi çirkəbləridir;
- D) yüngül sənaye çirkəbləridir;
- E) ətrafında turizmin inkişafıdır;

**62) Sual:**Təbii göllərimiz hansı çirkənmə növlərinə məruz qalır:

- A) mexaniki və fiziki;
- B) üzvü və kimyəvi;**
- C) fiziki və üzvü;
- D) kimyəvi və fiziki;
- E) üzvü və mexaniki;

**63) Sual:**Azərbaycan göllərini daha çox çirkəndirən maddələr:

- A) doğru cavab yoxdur;
- B) neft məhsulları və üzvü birləşmələr ;**
- C) ağır metal ionları
- D) mikroelementlər və duzlar;
- E) kimyəvi aktiv maddələr;

**64) Sual:**Su hövzələrinin mühafizəsi yollarından deyil:

- A) sudan istifadə haqqının tətbiqi;
- B) sudan səmərəsiz istifadə.**
- C) dövriyyə su sisteminin yaradılması;
- D) sulardan təkrar istifadə;
- E) cərimə sanksiyalarının tətbiqi;

**65) Sual:**Çirkəb suların təmizlənmə üsullarından deyil:

- A) doğru cavab yoxdur ;
- B) fiziki ;**
- C) bioloji;
- D) kimyəvi;
- E) mexaniki;

**66) Sual:**Çirkəb suların təmizlənmə üsullarındandır:

- A) doğru cavab yoxdur;
- B) kimyəvi,bioloji;**
- C) fiziki-üzvü;

- D) üzvü, bioloji;
- E) bioloji, fiziki;

**67) Sual:**Xəzər ekosisteminin vəziyyəti asılıdır :

- A) doğru cavab yoxdur;
- B) sənaye və məişət şirkəb sularından ;**
- C) bioloji resurslardan;
- D) mineral resurslardan;
- E) dəniz nəqliyyatının inkişafından;

**68) Sual:**Xəzərin ekoloji problemlərinə dair birinci Beynəlxalq Konfrans çağrılmışdır:

- A) 1995-ci ildə;
- B) 1991-ci ildə ;**
- C) 1990-ci ildə;
- D) 1992-ci ildə;
- E) 1993-cü ildə;

**69) Sual:**Xəzərin çirkənməsinin mənfi ekoloji nəticələri:

- A) neft hasilatınadır;
- B) balıq ehtiyatlarını nadır;**
- C) su bitkilərinədir;
- D) molyuskalarıdır;
- E) duz ehtiyatlarını nadır;

**70) Sual:**Xəzərin çirkənməsinin yaratdığı ekoloji problem:

- A) doğru cavab yoxdur
- B) bioloji resursların azalması;**
- C) sahil torpaqlarının şoranalması;
- D) su nəqliyyatında çətinliklər;
- E) mineral resursların hasilatında çətinlik;

**71) Sual:**Bakı buxtasının ekoloji vəziyyətinin kəskinləşməsinin səbəbləri:

- A) doğru cavab yoxdur;
- B)** neft hasilatı və məişət çirkablarıdır;
- C) dəniz nəqliyyatıdır
- D) neftayırma zavodlarıdır;
- E) kimya sənayesi çirkablarıdır;

**72) Sual:**Xəzər sahillərinin ekoloji cəhətdən əhəmiyyəti nədədir:

- A) suvarma kanallarının çəkilməsində;
- B)** turizmin inkişafında;
- C) sənaye sahələrinin yerləşdirilməsində ;
- D) kənd təsərrüfatının inkişafında ;
- E) qabarma-çəkilmə elektrik stansiyasının tikilməsində;

**73) Sual:**Xəzər daxilində yaradılmış milli park hansıdır:

- A) Qobustan;
- B)** Abşeron;
- C) Kaspi ;
- D) Xvalin;
- E) Gürgün;

**74) Sual:**Xəzərin başlıca resursları aşağıdakılardır:

- A) maqnezium, su;
- B)** mineral, bioloji;
- C) mineral, nəqliyyat;
- D) bioloji, fiziki;
- E) rekreatiya, duz;

**75) Sual:**Xəzər daha çox çirkənlənmişdir?

- A) mikroelementlərlə;
- B)** karbohidrogenlərlə;

- C) məişət çikab suları ilə;
- D) metallurgiya sənaye çirkab suları ilə;
- E) duzlar və turşularla ;

**76) Sual:**Xəzərin səviyyə tərəddüdünün başlıca səbəbləri:

- A) tektonik proseslər və çirkənmə;
- B) iqlim və tektonik proseslər ;**
- C) çirkənmə;
- D) zəlzələlər;
- E) sürüşmələr;

**77) Sual:**Xəzərin ən çox çirkənmiş sahələri:

- A) Neft daşları və Neftçala sahilləri;
- B) Bakı buxtası və Neft daşları;**
- C) Çilov və Qum adaları;
- D) Sumqayıt və Lənkəran sahilləri;
- E) Bakı və Xaçmaz sahilləri;

**78) Sual:**Azərbaycanda ekoloji təmiz ən böyük yeraltı su ehtiyatları yerləşir?

- A) Arazboyu düzənlikdə
- B) Qusar maili düzənliyində**
- C) Lənkəran ovalığında
- D) Gəncə-Qazax düzündə
- E) Şollar Mil düzündə

**79) Sual:**Azərbaycanda sellərin və daşqınların tez-tez müşahidə olunduğu çaylar? 1.Qanux; 2.Şinçay; 3,Tərtərçay; 4.Kürəkçay; 5.Kışçay  
6,Lənkərançay:

- A) 3,5,6
- B) 2,4,5**
- C) 1,2,6
- D) 2,3,6

E) 3,4,6

**80) Sual:**Azərbaycanda suvarmanın ekoloji nəticələri?

- A) doğru cavab yoxdur
- B)** torpaqların şoranlaşması
- C) buxarlanmanın azalması
- D) yağıntıların artması
- E) bitki və heyvanat aləminə mənfi təsirlər

**81) Sual:**Azərbaycanda yerləşən ən böyük artezin hövzəsi və ondan istifadə olunmamasının səbəbi?

- A) doğru cavab yoxdur
- B)** Kür-Araz ovalığı-şor Sulu olması
- C) Gəncə-Qazax düzü çox dərində yerləşməsi
- D) Arazboyu düzənlik-ehtiyatının tam öyrənilməsi
- E) Qanux-Əyriçay vadisi-duzlu olması

**82) Sual:**Azərbaycanın daha çox çirklənmiş çayları? 1.Ağstafaçay; 2.Qanuxçay; 3. Oxçuçay; 4.Samurçay; 5.Araz çay; 6.Qudyal çay

- A) 4,5,6
- B)** 1,3,5
- C) 1,2,3
- D) 2,3,4
- E) 3,4,6

**83) Sual:**Azərbaycanın uçqun-bənd mənşəli göllərinin əhəmiyyəti:

- A) doğru cavab yoxdur
- B)** ekoturizm
- C) suvarma
- D) əhalinin su təchizatı
- E) mineral resurslardan istifadə

**84) Sual:**Mingəçevir su anbarının ekoloji-iqtisadi əhəmiyyəti?

- A) balıqçılıq, gəmiçilik, çayın axın sürətinin artması;
- B) quşçuluq, balıqçılıq, enerji istehsalı
- C) selliloz-kağız istehsalı,suvarma
- D) doğru cavab yoxdur
- E) suvarma, uçuz enerji istehsalı, Kürün axınının tənzimlənməsi**

**85) Sual:**Xəzərə ən çox çirkab gətirən çay?

- A) Lənkəran çayı;
- B) Volqa çayı;**
- C) Kür çayı;
- D) Samur çayı;
- E) Terek çayı;

**86) Sual:**Xəzərə ən çox çirkab axıdan Azərbaycan çayı :

- A) Lənkərançay;
- B) Kür çayı ;**
- C) Samur ;
- D) Qudyalçay ;
- E) Araz çayı;

**87) Sual:**Xəzərdə köçəri quşların mühafizə olunduğu qoruqlar:

- A) Şahdağ;
- B) Qızılıağac;**
- C) Qobustan;
- D) Hirkan;
- E) Şirvan;

**88) Sual:**Azərbaycanın torpaq resurslarının təbii ekoloji problemlərinin yaranma səbəbləri:

- A) normal turşuluğu;
- B) geoloji quruluş və mexaniki tərkibi;**
- C) məhsuldarlıq;

- D) təbii bitki örtüyü;
- E) hava keçirmə qabiliyyəti;

**89) Sual:**Azərbaycan torpaqlarına intensiv antropogen təsir başlamışdır:

- A) XXI əsrin əvvəllərindən;
- B)** XX əsrin 60-cı illərindən sonra ;
- C) XVII əsrin 60-cı illərindən;
- D) XIX əsrin 60-cı illərindən sonra;
- E) XX əsrin I yarısından;

**90) Sual:**Azərbaycan torpaqlarının dedredasiyası səbəblərindəndir:

- A) torpaq qoruyucu tədbirlər;
- B)** yol, kanal, su anbarları tikintisi;
- C) meşəsalma;
- D) torpaqların meliorasiyası;
- E) torpaqların rekultivasiyası;

**91) Sual:**Azərbaycanda geokimyəvi anomal torpaq sahələrinin yaranma səbəbləri:

- A) tikinti, meşə və ağac emalı sənayesi tullantılarıdır;
- B)** neft-kimya, əlvan metallurgiya, dağ-mədən tullantılarıdır ;
- C) torpaq eroziyasıdır
- D) torpaqların aqrotexniki qaydada becərilməsidir;
- E) torpaqların rekultivasiyasıdır;

**92) Sual:**Azərbaycanda geokimyəvi anomal torpaq sahələrinin yaranma səbəblərindən deyil:

- A) əlvan metallurgiya tullantıları;
- B)** torpaq eroziyası;
- C) kimya sənayesi tullantıları;
- D) neft sənayesi tullantıları;
- E) dağ-mədən tullantıları;

**93) Sual:**Azərbaycanda radioaktiv elementlərlə çirkənmiş torpaq sahələri:

- A) Ceyrançöldədir;
- B)** Abşeronadır;
- C) cənubi şərqi Şirvandadır;
- D) Mil-Muğan düzündədir;
- E) Lənkəran ovalığındadır;

**94) Sual:**Lənkəran-Astara İR-da torpaqların çirkənmə səbəbi:

- A) suvarmadır;
- B)** tərəvəzçilikdir;
- C) sitrus meyvəçiliyidir;
- D) çayçılıqdır;
- E) taxılçılıqdır;

**95) Sual:**Azərbaycan torpaqlarına intensiv antropogen təsir səbəb olmuşdur:

- A) torpağın humus qatının optimallaşmasına;
- B)** torpaq örtüyünün zədələnməsi və çirkənməsinə;
- C) torpağın məhsuldarlığının artmasına ;
- D) bitkilərin növ tərkibinin dəyişməsinə ;
- E) torpağın mexaniki tərkibinin dəyişməsinə;

**96) Sual:**Azərbaycanın torpaq fondunun sıradan çıxması səbəblərindən deyil:

- A) çirkənmə;
- B)** torpağın terraslaşdırılması.
- C) eroziya ;
- D) şoranlaşma;
- E) sürüşmə;

**97) Sual:**Azərbaycanın torpaq fondunun sıradan çıxması səbəbləri:

- A) deflyasiya və əlverişli su keçirmə;
- B)** eroziya və şoranlaşma;

- C) humus qatının dəyişməsi;
- D) aşınma və mexaniki tərkibinin dəyişməsi;
- E) eroziya və humusun artması;

**98) Sual:** Torpaq ehtiyatlarının mühafizə yollarından deyil:

- A) torpağın bonitet qiymətləndirilməsi;
- B)** intensiv istifadə ;
- C) rekultivasiya;
- D) fitomeliorasiya;
- E) torpaq kadastrı;

**99) Sual:** Torpaq ehtiyatlarının mühafizə yollarındandır: 1. Meliorasiya; 2. Kimyalaşdırma; 3. İrriqasiya; 4. Bedləndləşmə; 5. Torpağın keyfiyyət qimlətləndirilməsi. 6.Rekultivasiya.

- A) 3, 4, 5;
- B)** 1, 5, 6 ;
- C) 1, 2, 5;
- D) 2, 3, 6;
- E) 4, 5, 6;

**100) Sual:** Azərbaycanda külək eroziyasına məruz qalır:

- A) Salyan düzü;
- B)** Abşeron və Cənub-Şərqi Şirvan ;
- C) Qanıx-Əyriçay vadisi;
- D) Arazboyu düzənliklər;
- E) Acınohur;

**101) Sual:** Azərbaycanda torpaq sürüşməsinin intensiv olduğu yer:

- A) Qoşqar dağı;
- B)** Yan silsilə;
- C) Dərələyəz ;
- D) Qarabağ sıra dağları;

E) Murovdağ;

**102) Sual:**Azərbaycanda su eroziyası intensiv gedir:

- A) dağ meşələrindən;
- B) dağlıq ərazilərdə;**
- C) Gəncə-Qazax düzündə;
- D) düzən meşələrində;
- E) ovalıqlarda;

**103) Sual:**Şoranalılmış torpaqlar daha çox rast gəlinir:

- A) Qarabağ və Haramı düzənlərində;
- B) Kür-Araz ovalığında;**
- C) Abşeron -Qobustanda;
- D) Samur-Dəvəçi ovalığında;
- E) Lənkəran ovalığında;

**104) Sual:**Azərbaycan torpaqlarına intensiv antropogen təsir səbəb olmuşdur:

- A) torpağın humus qatının optimallaşmasına;
- B) torpaq örtüyünün zədələnməsi və çirkəlməsinə;**
- C) torpağın məhsuldarlığının artmasına ;
- D) bitkilərin növ tərkibinin dəyişməsinə ;
- E) torpağın mexaniki tərkibinin dəyişməsinə;

**105) Sual:**Azərbaycanda səhralaşmanın izləri hiss olunur:

- A) Mil düzündə;
- B) cənub-şərqiş Sirvan düzündə;**
- C) Gəncə-Qazax düzündə;
- D) Qarabağ düzündə;
- E) Samur-Dəvəçi ovalığında ;

**106) Sual:**Xəzər dənizinin müasir problemləri aşağıdakılardır?

- A) səviyyə törəddiyi və dənizin dibinin çökməsi
- B) bioloji, ekoloji və səviyyə tərəddüdü**
- C) Suyun şorlanması, quruma təhlükəsi
- D) bioloji və mineral resurslardan səmərəli istifadə
- E) buxarlanmanın artması, sahil xətlərinin abraziyasının azalması

**107) Sual:** Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarından istifadənin mənfi ekoloji nəticələri?

- A) doğru cavab yoxdur
- B) torpaq şoranlaşması**
- C) torpaq sürüşməsi
- D) torpaq eroziyası
- E) torpaq deqradasiyası

**108) Sual:** Azərbaycanda bitki örtüyünün yayılma qanuna uyğunluğu asılıdır:

- A) ərazinin mənimsənilmə səviyyəsindən;
- B) relyef və iqlimdən;**
- C) temperaturdan;
- D) yağışından;
- E) relyeefdən;

**109) Sual:** Azərbaycanda meşələrin mühafizə yollarına aid deyil:

- A) yasaqlıq elan olunması;
- B) meşələrin nizamsız qırılması;**
- C) meşə bərpa işləri;
- D) süni meşələrin salınması;
- E) meşələrin qoruq elan edilməsi;

**110) Sual:** Azərbaycanın dağ meşələrinin qırılmasının yaratdığı mənfi ekoloji nəticələrdən deyil:

- A) yeraltı suların səviyyəsinin aşağı düşməsi ;
- B) meşə bəpa işləri.**
- C) eroziya;

D) sürüşmə;

E) uçqun;

**111) Sual:** Dağ meşələrinin qırılmasının mənfi ekoloji nəticələri:

A) doğru cavab yoxdur;

**B) eroziya və sürüşmə;**

C) meşə heyvanlarının çoxalması;

D) bitki növlərinin artması;

E) yeraltı suların səviyyəsinin artması;

**112) Sual:** Tuqay meşələrinin kəsilməsinin mənfi ekoloji nəticələrindəndir :

A) torpağın sürüşməsi;

**B) torpaqların şoranlaşması;**

C) qrunt suların səviyyəsinin qalxması;

D) qrunt sularının səviyyəsinin aşağı düşməsi;

E) torpaq eroziyası;

**113) Sual:** Azərbaycan meşələrinə müasir antropogen təsir baş verir :

A) doğru cavab yoxdur ;

**B) turizmin inkişafından;**

C) heyvanların normal otarılmışından;

D) arıcılığın inkişafından;

E) sanitar kəsilmədən;

**114) Sual:** Xəzərin rekreasiya əhəmiyyətli sahil əraziləri ?

A) Qobustan, Abşeron arxipelağı

**B) Abşeronun şimal sahili, Yalama-Nabran**

C) Cənub-Şərqi Şirvan, Salyan düzü

D) Kürün mənsəbi, Abşeron cənub sahilləri

E) Giləzi-Zarat, Qızılıağac körfəzi

**115) Sual:** Xəzərin səviyyəsinin qalxmasının Azərbaycanda yaratdığı problemlər? 1.torpaqların su altında qalması 2.suvarma işlərinin çətinləşməsi 3.istehsal və sosial obyektlərin dağılıması 4.dəniz nəqliyyatının fəaliyyətinin çətinləşməsi 5. qrunt sularının səviyyəsinin qalxması

- A) 2,4,5
- B) 1,3,5**
- C) 1,2,5
- D) 1,3,4
- E) 2,3,4

**116) Sual:** Respublikamızın təbii-ekoloji şəraitinin və təsərrüfatının formallaşmasına Xəzər dənizinin təsiri? 1.suvarma əkinçiliyinin inkişafına şərait yaradır; 2. iqlimə yumşaldıcı təsir göstərir 3.dağəmələgəlməni sürətləndirir 4.müxtəlif sənaye sahələrinin inkişafına imkan yaradır 5.tropik hava kütləsinin qarşısını alır 6.Nəqliyyat və ticarət əlaqələrinə əlverişli şərait yaradır

- A) 2,5,6
- B) 2,4,6**
- C) 1,2,4
- D) 2,3,5
- E) 3,4,5

**117) Sual:** Tuqay meşələrinin əhəmiyyəti:

- A) doğru cavab yoxdur;
- B) su və tarla qoruyucu;**
- C) torpaq qoruyucu;
- D) sanitər-qoruyucu;
- E) mikroiqlim yaradıcı;

**118) Sual:** Tuqay meşələrinin mühafizə olunduğu qoruq:

- A) Hirkan qoruğu;
- B) Qarayazı qoruğu;**
- C) Bəstiçay qoruğu;
- D) Türyançay qoruğu;
- E) Altıağac qoruğu ;

**119) Sual:**Göy-göl qoruğunda mühafizə olunan iynəyarpaqlı ağac:

- A) Kükürd;
- B) Qarmaqvari şam;**
- C) Eldar şamı ;
- D) Ardıc;
- E) Qaraçöhrə;

**120) Sual:**Şərqi çinarının mühafizə olunduğu qoruq:

- A) İlisı;
- B) Bəsitçay ;**
- C) Turyançay;
- D) Qarayazı;
- E) Hirkan;

**121) Sual:**Köçəri quşların və suitlərin mühafizə olunduğu qoruq:

- A) Zirə;
- B) Abşeron ;**
- C) Qızılıağac ;
- D) Şirvan;
- E) Geirgan

**122) Sual:**Azərbaycanda heyvanat aləminin zəngin olduğu təbii landşaftlar?

- A) subnival və quru çöl
- B) dağ-meşə, meşə-çöl**
- C) yarımsəhra,dağ-meşə
- D) nival və subnival
- E) dağ çəmən, quru çöl

**123) Sual:**Azərbaycanda suruşmələrinin daha geniş yayıldığı ərazilər?

- A) Dərələyəz və Acınohur
- B) Baş Suayrıçı və Yan silsilə**

- C) Ləngəbiz və Dərələyəz dağları
- D) Qobustan və Acınohur
- E) Qarabağ silsiləsi və vulkanik yayla

**124) Sual:**Azərbaycanda torpaq eroziyası səbəblərindən deyil?

- A) doğru cavab yoxdur
- B)** tarlaların növbəli əkilməsi
- C) bitki örtüyünün seyrək olması
- D) ərazinin dağlıq olması
- E) köçəri heyvandarlığın inkişafı

**125) Sual:**Külək eroziyasının daha intensiv getdiyi ərazi?

- A) Gəncə-Qazax
- B)** Abşeron-Qobustan
- C) Qanux-Əyriçay
- D) Ceyrançöl-Acinohur
- E) Şərur-Ordubad

**126) Sual:**Azərbaycanda təbii kompleksləri mühafizə üçün yaradılması zəruridir:

- A) milli parkların;
- B)** xüsusi mühafizə olunan ərazilərin;
- C) qoruqların;
- D) yasaqlıqların;
- E) ovçuluq təsərrüfatlarının;

**127) Sual:**Qoruq nədir?

- A) doğru cavab yoxdur;
- B)** bütün təbiət komplekslərinin ilkin təbii vəziyyətində saxlanılan ərazidir ;
- C) canlıların orqanizmlərinin bərpa olunduğu sahədir;
- D) təbii komplekslərin qorunduğu və təsərrüfat fəaliyyətinə icazə verilən ərazidi;
- E) mühafizə zolaqları olmayan ərazilərdir;

**128) Sual:** Milli Park nədir?

- A) doğru cavab yoxdur;
- B)** mühafizə olunan təbii kompleksə malik ərazi olmaqla ekoturizmə icazə verilən sahədir;
- C) Ekskursiya obyektidir;
- D) iqtisadi baxımdan gəlir götirməyən qoruq sahəsidir;
- E) təsərrüfata yararlı mühafizə olunan ərazidir;

**129) Sual:** Xüsusi mühafizə olunan ərazilər Respublika ərazisinin neçə faizini tutur?

- A) 15%-ə qədərini;
- B)** 10%-dən çoxunu;
- C) 4-5%-ə qədərini;
- D) 12%-ə qədərini;
- E) 8%-ə qədərini;

**130) Sual:** Azərbaycanda ilk milli park yaradılmışdır:

- A) 2005-ci ildə
- B)** 2003-cü ildə
- C) 2000-ci ildə
- D) 2001-ci ildə
- E) 2002-ci ildə

**131) Sual:** Azərbaycanda ən son yaradılmış milli park hansıdır:

- A) doğru cavab yoxdur
- B)** Samur-Yalama
- C) Samur-Dəvəçi
- D) Şollar-Samur
- E) Siyəzən-Şabran

**132) Sual:** Azərbaycanın ilk milli parklarıdır?

- A) doğru cavab yoxdur

**B)** Ordubad, Şirvan, Ağgöl

C) Hirkan, Abşeron

D) Şahdağ, Altıağac

E) Altağac, Hirkan

**133) Sual:** Keçmiş SSRI dövründə Azərbaycanda milli parkların yaranması haqqında qərar nə vaxt qəbul edilmişdir?

A) 1985-ci ildə

**B)** 1982-ci ildə

C) 1980-ci ildə

D) 1981-ci ildə

E) 1983-cü ildə

**134) Sual:** Ordubad milli parkı nə vaxtdan zəngəzur Milli parkı adlanır?

A) 2012-ci ildən

**B)** 2009-cu ildən

C) 2005-ci ildən

D) 2007-ci ildən

E) 2010-cu ildən

**135) Sual:** Mühafizə olunan, az pozulmuş təbii kompleksə malik olan, unikal obyektlərdən ibarət və ekoturizmə icazə verilən ərazi və akvatoriyalar adlanır?

A) Dendroloji park

**B)** Milli Parklar

C) təbiət qoruqları

D) təbiət qoruqları

E) Yasaqlıq

**136) Sual:** Ağgöl Milli Parkında adları “Qırmızı kitab”a düşən növlərdən deyil:

A) vəhşi qaz

**B)** bildirçin

C) sultan toyuğu

D) qızıl qaz

E) turac

**137) Sual:** Ağgöl Milli Parkında adları “Qırmızı kitabı” a düşən növlərdəndir: 1) turac; 2) qarğı; 3) sultan toyuğu; 4) bildirçin

A) 1.5

**B)** 1.3

C) 2.4

D) 4.5

E) 2.5

**138) Sual:** Ağgöl milli parkında adları «Qırmızı kitab» a düşən quş növlərindəndir:

A) doğru cavab yoxdur

**B)** sultan toyuğu və dəniz qartalı

C) bəzgək və qırqovul

D) kəklik və durna

E) sığırçın və bildirçin

**139) Sual:** Ağgöl milli parkında adları «Qırmızı kitab» salınan quş növlərindən deyil:

A) turac

**B)** qırqovul

C) Qızıl qaz

D) sultan toyuğu

E) mərmər cürə

**140) Sual:** Azərbaycanın ilk qoruğu neçənci ildə yaradılmışdır və hansıdır?

A) doğru cavab yoxdur

**B)** 1925-ci ildə, Göygöl

C) 1929-cu ildə, Zaqatala

D) 1929-cu ildə Qızılıağac

E) 1920-ci ildə Şirvan

**141) Sual:**Göy-göl qoruğu neçənci ildən milli parka çevrilmişdir?

- A) 2005-ci il
- B) 2008-ci il**
- C) 1990-ci il
- D) 1995-ci il
- E) 2000-ci il

**142) Sual:**Göy-göl milli parkı hansı təbii-coğrafi vilayətin ərazisində yerləşir?

- A) Lənkəran
- B) Kiçik Qafqaz**
- C) Orta Araz
- D) Kür-Araz
- E) Böyük Qafqaz

**143) Sual:**Göy-göl milli parkında qorunan endemik bitkilərdəndir:

- A) şabalıdyarpaqlı palıd
- B) Trautfeter vələsi**
- C) qaraçöhrə
- D) ardıc
- E) saqqız ağacı

**144) Sual:**Göy-göl milli parkında qorunan heyvan növlərindən deyil:

- A) şərqi Qafqaz ceyranı
- B) pələng**
- C) nəcib Qafqaz maralı
- D) boz ayı
- E) cüyür

**145) Sual:**Göy-göl milli parkında qorunan heyvan növü hansıdır?

- A) doğru cavab yoxdur
- B) nəcib maral və cüyür**

- C) pələng və qonur ayı
- D) çəqqal və yereşən
- E) canavar və porsuq

**146) Sual:**Göy-göl milli parkında qorunan iynəyarpaqlı ağaç:

- A) sidr
- B) qarmaqvari şam**
- C) Eldar şamı
- D) küknar
- E) ardıc

**147) Sual:**Hirkan milli parkı meşələrində rast gəlinin iynəyarpaqlı ağaç:

- A) küknar
- B) iynəyarpaqlı qaraçöhrə**
- C) Eldar şamı
- D) qarmaqvari şam
- E) Ardıc

**148) Sual:**Hirkan Milli parkında qorunan qədim heyvan növlərindəndir:

- A) doğru cavab yoxdur
- B) qanadsız həşəşratlar və molyuskalar**
- C) dırnaqlı heyvanlar
- D) sincab və qar bəbiri
- E) ayı və vaşaq

**149) Sual:**Ordubad milli parkı hansı təbii-coğrafi vilayətdə yaradılmışdır?

- A) Şərur-Ordubad
- B) Orta Araz**
- C) Kiçik Qafqaz
- D) Zəngəzur
- E) Dərələyəz

**150) Sual:**Zəngəzur Milli park hansı inzibati rayon ərazisində yaradılmışdır?

- A) Sədərək
- B) Ordubad**
- C) Culfa
- D) Şərur
- E) Şahbuz

**151) Sual:**Hirkan Milli Park hansı inzibati rayon ərazisində yaradılmışdır?

- A) Biləsuvar
- B) Lənkəran**
- C) Cəlilabad
- D) Salyan
- E) Ucar

**152) Sual:**Hirkan milli Parkı yaradılmışdır?

- A) 2005-ci ildə
- B) 2004-cü ildə**
- C) 2001-ci ildə
- D) 2002-ci ildə
- E) 2003-cü ildə

**153) Sual:**Hirkan milli parkında qorunan ağac növlərindən biridir:

- A) cökə
- B) dəmirağac**
- C) Şərq çinarı
- D) daş palıd
- E) fisdiq

**154) Sual:**Ordubad milli parkı yaradılmışdır:

- A) 2008-ci ildə

- B)** 2003-cü ildə
- C) 1998-ci ildə
- D) 2000-ci ildə
- E) 2005-ci ildə

**155) Sual:** Ordubad milli parkında qorunan heyvan növlərindən deyil:

- A) bəbir
- B)** Dağıstan turu
- C) Qafqaz muflonu
- D) vəhşi qoyun
- E) bezuar keçisi

**156) Sual:** Abgöl milli parkı yaradılmışdır:

- A) 2010-cu ildə
- B)** 2003-cü ildə
- C) 2000-ci ildə
- D) 2005-ci ildə
- E) 2007-ci ildə

**157) Sual:** Goy-göl qoruğu yaradılmışdır:

- A) 1930-cu ildə
- B)** 1925-ci ildə
- C) 1920-ci ildə
- D) 1923-cü ildə
- E) 1928-ci ildə

**158) Sual:** Ornitoloji mərkəz hesab olunan milli park hansıdır?

- A) Batabat gölü
- B)** Ağgöl
- C) Qaragöl
- D) Göygöl

E) Sarısuğölü

**159) Sual:** Ağgöl Milli Parkında qorunan və adları “Qırmızı kitab”a salınan quş növləridir: 1) qızıl qaz; 2) qırqovul; 3) qarğı; 4) turac; 5) göyərçin

- A) 3.5
- B)** 1.4
- C) 2.3
- D) 3.4
- E) 2.5

**160) Sual:** Ağgöl milli parkının yaradılmasının başlıca məqsədi:

- A) doğru cavab yoxdur
- B)** su quşlarının kütləvi yuvasalma və qışlama yerləri olan su-bataqlıq ekosisteminin mühafizəsi
- C) bataqlıq bitkilərinin artırılması və mühafizəsi
- D) endemik bitki və quş növlərinin mühafizəsi
- E) köçəri quşların yem təchizatı

**161) Sual:** Goy-göl milli parkında qorunan hansı quş növlərinin adları «Qırmızı kitab»a düşmüşdür?

- A) doğru cavab yoxdur
- B)** dağ kəkliyi və Xəzər uları
- C) Turac və qırqovul
- D) bəzgək və durna
- E) qutan və cüllüd

**162) Sual:** Goy-göldə qorunan endemik ağaç növlərindən deyil:

- A) qırmızı lələkli astraqali
- B)** qaraçöhrə
- C) ətirli qərənfil
- D) Gürcüstan palidi
- E) Trautfeter vələsi

**163) Sual:** Abşeron milli parkı yaradılmışdır:

- A) 2010-cu ildə
- B) 2005-ci ildə**
- C) 2000-ci ildə
- D) 2003-cü ildə
- E) 2007-ci ildə

**164) Sual:**Şirvan milli park yaradılmışdır:

- A) 2008-ci ildə
- B) 2003-cü ildə**
- C) 2000-ci ildə
- D) 2002-ci ildə
- E) 2005-ci ildə

**165) Sual:**Şirvan milli parkı hansı təbii-coğrafi vilayətdə yerləşir?

- A) Böyük Qafqaz
- B) Kür-Araz**
- C) Lənkəran
- D) Kiçik Qafqaz
- E) Orta Araz

**166) Sual:**Abşeron milli parkında qorunan növlərdəndir:

- A) qaranquş
- B) su –bataqlıq quşları**
- C) kəklik
- D) qarğıa
- E) qağayı

**167) Sual:**Abşeron milli parkında mühafizə olunan növlərdən deyil:

- A) doğru cavab yoxdur
- B) kəklik**
- C) suiti

- D) sayqak
- E) su-bataqlıq

**168) Sual:**Şirvan milli parkında mühafizə olunur:

- A) dağ keçisi
- B) ceyran**
- C) qonur ayı
- D) cüyür
- E) maral

**169) Sual:**Altıağac milli parkı yaradılmışdır:

- A) 2010-cu ildə
- B) 2004-cü ildə**
- C) 2005-ci ildə
- D) 2007-ci ildə
- E) 2008-ci ildə

**170) Sual:**Şahdağ milli parkı hansı təbii-coğrafi vilayətdə yerləşir?

- A) Orta Araz
- B) Böyük Qafqaz**
- C) Kiçik Qafqaz
- D) Kür-Araz
- E) Lənkəran

**171) Sual:**Şahdağ milli parkı yaradılmışdır:

- A) 2009-cu ildə
- B) 2006-ci ildə**
- C) 2003-cü ildə
- D) 2005-ci ildə
- E) 2008-ci ildə

**172) Sual:** Altıağac milli parkında mühafizə olunur:

- A) doğru cavab yoxdur
- B)** Landşaftların təbiəti kompleksləri və təbiət abidələri
- C) dağ-bozqır landşaftları
- D) dağ-kserofit formasiyalar və tarixi abidələr
- E) yarımsəhra və quru göl lanşaftı

**173) Sual:** Hansı təbiət qoruqları Şahdağ milli parkının ərazisinə birləşdirilmişdir?

- A) doğru cavab yoxdur
- B)** Pirqulu və Ismayilli
- C) Ilisu və Oğuz
- D) Zaqatala və Şəki
- E) Qəbələ və Ilisu

**174) Sual:** Şahdağ milli parkının yaradılmasında məqsəd:

- A) doğru cavab yoxdur
- B)** təbii dağ ekosisteminin qorunması, bərpası, elmi-tədqiqat, monitoring və ekosistemin inkişafıdır
- C) yalnız dağ-çəmən landşaftını qorumaqdır
- D) təbii su mənbələrini mühafizə etməkdir
- E) torpaq eroziyasının qarşısını almaqdır

**175) Sual:** Qarayazı qoruğunda adı “Qırmızı kitab” a düşən heyvan növlərindən deyil:

- A) doğru cavab yoxdur
- B)** hacileylək
- C) Qafqaz bağa ilanı
- D) dovdaq
- E) Qafqaz su samuru

**176) Sual:** Qarayazı təbiət qoruğunun yaradılmasında əsas məqsəd:

- A) doğru cavab yoxdur
- B)** tuqay meşələri mühafizə və bərpadır

- C) yarımsəhra bitkilərini mühafizədir
- D) köçəri quşların mühafizəsi və artırılmasıdır
- E) qış otlaqlarının mühafizəsidir

**177) Sual:** Türyançay qoruğunda mühafizə edilən hansı növlərin adları “Qırmızı kitab”a düşməmişdir? 1) cənub söyüdü; 2) adı nar; 3) adı göyrüş; 4) qoxulu ardıc; 5) Aralıq dənizi tısbağası

- A) 1.4
- B) 1.3**
- C) 2.5
- D) 4.5
- E) 2.4

**178) Sual:** Türyançay qoruğunda mühafizə edilən hansı bitki növlərinin adı “Qırmızı kitab” salınmışdır? 1) çay tikarı; 2) adı nar; 3) Qafqaz dağdağanı; 4) qovaq; 5) qoxulu ardıc

- A) 1.4
- B) 2.5**
- C) 1.3
- D) 2.4
- E) 3.5

**179) Sual:** Türyançay təbiət qoruğunda mühafizə olunan və adı “Qırmızı kitab”a düşən heyvan növüdür:

- A) qumru
- B) aralıq dənizi tısbağası**
- C) vaşaq
- D) porsuq
- E) daşlıq dələsi

**180) Sual:** Türyançay təbiət qrupunda mühafizə olunur:

- A) fisdiq və qızılıağac
- B) ardıc və saqqız ağacı**
- C) palid və qovaq

D) qaraçöhrə və vələs

E) söyünd və bigəvər

**181) Sual:** Ilisu Dövlət Təbiət Qoruğu yaradılmışdır:

A) 1990-ci ildə

**B)** 1981-ci ildə

C) 1975-ci ildə

D) 1980-ci ildə

E) 1985-ci ildə

**182) Sual:** Ilisu təbiət qoruğu əsasən hansı inzibati rayonun ərazisində yerləşir?

A) Oğuz

**B)** Qax

C) Balakən

D) Zaqatala

E) Şəki

**183) Sual:** Zaqatala Dövlət Təbiət qoruğu yaradılmışdır:

A) 1958-ci ildə

**B)** 1929-cu ildə

C) 1925-ci ildə

D) 1930-cu ildə

E) 1955-ci ildə

**184) Sual:** Zaqatala təbiət qoruğu hansı təbii-coğrafi vilayətdə yerləşir?

A) Kür-Araz

**B)** Böyük Qafqaz

C) Kiçik Qafqaz

D) Lənkəran

E) Orta Araz

**185) Sual:**Zaqatala təbiət qoruğunda rast gəlinməyən ağac növü hansıdır?

- A) ayı fısıdıǵı
- B) söyüd**
- C) vələs
- D) Gürcüstan palıdı
- E) aǵcaqayın

**186) Sual:**İlisu təbiət qoruğunda mühafizə olunan komplekslərdən deyil: 1) dağ-meşə kompleksi; 2) dağ-çöl kompleksi; 3) flora növlərinin mühafizə və bərpası; 4). fauna növlərinin mühafizə və bərpası; 5) kserofit bitkilərin mühafizəsi.

- A) 4.5
- B) 2.5**
- C) 1.3
- D) 3.5
- E) 1.5

**187) Sual:**İlisu təbiət qouruğu hansı təbii-coğrafi vilayətdə yerləşir?

- A) Kiçik Qafqaz
- B) Böyük Qafqaz**
- C) lənkəran
- D) Orta Araz
- E) Kür-Araz

**188) Sual:**Zaqatala qoruğunda “Qırmızı kitab”a düşən sürünen növləridir: 1) gürzə; 2) baǵa ilanı; 3) kor ilan; 4) Qafaqaz xaçlıxası; 5) koramal

- A) 1.5
- B) 2.4**
- C) 1.3
- D) 2.5
- E) 4.5

**189) Sual:**Zaqatala qoruğunda yaşayan və adı “Qırmızı kitab”a düşən quş növlərindəndir:

- A) qarǵa, göyərçin

- B)** berqut, Qafqaz şahini
- C) flaminqo
- D) qulaqlı bayqus
- E) muymul quş

**190) Sual:**Zaqatala qoruğunun yaradılma məqsədi nədir?

- A) doğru cavab yoxdur
- B)** bitki və heyvanat aləminin mühafizə si və artırılması
- C) dağ yamaclarını mühafizə etmək
- D) eroziyanın qarşısını almaq
- E) dağ çöllərinin mühafizəsi

**191) Sual:**Zaqatala təbiət qoruğunda adı “Qırmızı kitab”a düşən növlərdən deyil:

- A) ular
- B)** bildirçin
- C) Berqut
- D) Qafqaz şahini
- E) Qafqaz tetrası

**192) Sual:**Zaqatala Təbiət Qoruğunda mühafizə olunur:

- A) doğru cavab yoxdur
- B)** dağ-meşə və dağ-çəmənləri
- C) Dağ-çöl və yarımsəhralar
- D) quru-çöl və alp çəmənliyi
- E) arid meşə və bozqırlar

**193) Sual:**Eldar şamı Dövlət Təbiət qoruğu yaradılmışdır:

- A) 2006-ci ildə
- B)** 2004-cü ildə
- C) 1998-ci ildə
- D) 2000-ci ildə

E) 2002-ci ildə

**194) Sual:** Eldar şamı təbiət qoruğunda mühafizə olunan əsas ağac növüdür:

- A) kükner
- B) Eldar şamı**
- C) qarmaqvari şam
- D) ardıc
- E) qaraçöhrə

**195) Sual:** Azərbaycanda neçə palçıq vulkanı təbiət abidəsi statusu almışdır?

- A) 25.0
- B) 23.0**
- C) 20.0
- D) 21.0
- E) 22.0

**196) Sual:** Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu yaradılmışdır:

- A) 2011-ci ildə
- B) 2007-ci ildə**
- C) 2005-ci ildə
- D) 2009-cu ildə
- E) 2010-cu ildə

**197) Sual:** Korçay təbiət qoruğu yaradılmışdır:

- A) 2011-ci ildə
- B) 2008-ci ildə**
- C) 2003-cü ildə
- D) 2005-ci ildə
- E) 2010-cu ildə

**198) Sual:** Qızılıağac təbiət qoruğunda qorunan növlərdən deyil:

- A) qaşqaldaq
- B) qarğı**
- C) Flaminqo
- D) qu quşları
- E) dovdaq

**199) Sual:** Qızılağac Dövlət Təbiət Qoruğu yaradılmışdır:

- A) 1940-ci ildə
- B) 1929-cu ildə**
- C) 1925-ci ildə
- D) 1928-ci ildə
- E) 1930-cu ildə

**200) Sual:** Şahbuz təbiət qoruğu hansı təbii-coğrafi vilayətdə yaradılmışdır

- A) Kür-Araz
- B) Orta Araz**
- C) Lənkəran
- D) Kiçik Qafqaz
- E) Arazboyu

**201) Sual:** Korçay təbiət qoruğunun yaradılmasında əsas məqsəd:

- A) doğru cavab yoxdur
- B) Bozdağın təbii landşaftını, heyvan növlərini qorumaqdır:**
- C) dağ landşaftını mühafizə etməkdir
- D) bitki və heyvanat aləmini artırmaqdır
- E) su mənbələrini mühafizə etməkdir

**202) Sual:** Şahbuz təbiət qoruğunun yaradılmasında əsas məqsəd:

- A) doğru cavab yoxdur
- B) arid təbii kompleksləri və oranın fauna və flora növlərini mühafizə etmək:**
- C) dağ meşə landşaftlarını mühafizə etmək

D) Nival və subniral landşaftları mühafizə etmək

E) yarımsəhra bitkilərini mühafizə etmək

**203) Sual:** Adı “Qırmızı kitab”a düşən hansı növ Qara göl şəraitinə uyğunlaşdırılmışdır:

A) ziyad

**B)** Gökçə fareli

C) nərə balığı

D) Xəşəm

E) uzunburun balığı

**204) Sual:** İşgal altında olan ərazilərdə qalan təbiət qoruqları:

A) doğru cavab yoxdur

**B)** Qaragöl və Bəsəitçaydır

C) Gön-göl və Türyançaydır

D) Şahbuz və Qarayazıdır

E) Qarayazı və Oğgöldür

**205) Sual:** Qarabağ vulkanik yaylasında yerləşən təbiət qoruğu:

A) Korçaydır

**B)** Qaragöldür

C) Göygöldür

D) Bəsəitçaydır

E) Qalaaltıdır

**206) Sual:** Qaragöl Təbiət qoruğunun yaradılmasında məqsəd:

A) doğru cavab yoxdur

**B)** relikt və nadir Qara gölün və təbii kompleksinin mühafizəsi təmin etmək

C) Təbii dağ-meşə kompleksini mühayizə etmək

D) Quru-çöl landşaftlarını qorurmaq

E) dağ-çəmən və çöl təbii kompleksini qorumaq

**207) Sual:**Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılmışdır:

- A) 1975-ci ildə
- B) 1974-cü ildə**
- C) 1970-ci ildə
- D) 1971-ci ildə
- E) 1973-cü ildə

**208) Sual:**Bəsitçay qoruğu hansı inzibati rayonun ərazisində yaradılmışdır?

- A) Kəlbəcər
- B) Zəngilan**
- C) Füzuli
- D) Zərdab
- E) Laçın

**209) Sual:**Bəsitçay qoruğu neçənci ildən işğal altındadır?

- A) 1994.0
- B) 1993.0**
- C) 1990.0
- D) 1991.0
- E) 1992.0

**210) Sual:**Qaragöl Dövlət Təbiət Qoruğu yaradılmışdır:

- A) 1995-ci ildə
- B) 1987-ci ildə**
- C) 1980-ci ildə
- D) 1985-ci ildə
- E) 1990-cı ildə

**211) Sual:**Qaragöl qoruğu hansı inzibati rayonun ərazisində yerləşir?

- A) Şuşa
- B) Laçın**

- C) kəlbəcər
- D) Qubadlı
- E) Zəngilan

**212) Sual:**Qaragöl qoruğu neçənci ildən işgal altındadır?

- A) 1995.0
- B) 1992.0**
- C) 1990.0
- D) 1991.0
- E) 1993.0

**213) Sual:**Samur-Yalama milli parkı hansı ölkənin dəstəyi ilə yaradılmışdır ?

- A) Rusiya
- B) AFR**
- C) Fransa
- D) Böyük Britaniya
- E) Norvec

**214) Sual:**Azərbaycanda ilk biosfer rezervatının yaradılması hansı regionda planlaşdırılır?

- A) Naxçıvan
- B) Zaqatala-Balakən**
- C) Şamaxı-Ismayıllı
- D) Lənkəran-Astara
- E) Quba-Xacmaz

**215) Sual:**Xəzər sahillərində yaradılması nəzərdə tutlan milli park:

- A) Hirkan
- B) Qobustan
- C) doğru cavab yoxdur
- D) Qızılıağac**
- E) Şahdağ

**216) Sual:** İnsanların təbiətə həddindən artıq müdaxiləsi nəyə gətirib çıxarır?

- A) turizmin inkişafına
- B) bitki və heyvanat aləminin, təbii komplekslərin məhviniə**
- C) yeni bitki və heyvan növlərinin yaranmasına
- D) meşə zolaqlarının artmasına
- E) əkinçiliyin genişlənməsinə

**217) Sual:** Təbii komplekslərin ən yüksək mühafizə formalarından biri hansıdır?

- A) kurortlar
- B) qoruqlar**
- C) yasaqlıqlar
- D) ekoloji parklar
- E) təbiət abidələri

**218) Sual:** Qoruqlarda göstərilənlərdən hansı mühafizə edilmir?

- A) şəlalələr, mağaralar
- B) kserofit bitkilər**
- C) sıradan çıxmış təhlükəsi qarşısında qalan təbii komplekslər
- D) təbii zonanın xarakterik landşaftı
- E) nadir bitki və heyvan növləri

**219) Sual:** Azərbaycanda hansı komponentlər daha çox qorunur?

- A) heç nə qorunmur
- B) bitki və heyvanat aləmi**
- C) torpaq ehtiyatları
- D) atmosfer havası
- E) su hövzələri

**220) Sual:** Azərbaycanda neçə qoruq, neçə yasaqlıq var?

- A) 8 qoruq, 20 yasaqlıq

- B)** 11 qoruq, 24 yasaqlıq
- C) 10 qoruq, 15 yasaqlıq
- D) 20 qoruq, 10 yasaqlıq
- E) qoruq yoxdur, 8 yasaqlıq

**221) Sual:** Yasaqlıq nəyə deyilir?

- A) dövlət nəzarətçiləri tərəfindən qorunur
- B)** müəyyən ərazinin hər hansı bir komponeneti qorunur
- C) bir neçə komponent qorunur
- D) ərazi milli parklara uyğunlaşır
- E)ancaq əhali tərəfindən qorunur

**222) Sual:** Milli parklar nə ilə fərqlənir?

- A) heç nə qorunmur
- B)** insanların gəlib-gərməsinə icazə verilir
- C) hər nə varsa qorunur
- D) tam qapalı saxlanılır
- E) heyvan və bitki qorunur

**223) Sual:** Altıağac qoruğu hansı inzibati rayon ərazisindədir?

- A) İsmayıllı rayonu
- B)** Xızı rayonu
- C) Şamaxı rayonu
- D) Quba rayonu
- E) Altıağac rayonu

**224) Sual:** Qədim yazılı mədəniyyət abidələri hansı qoruq ərazisindədir ?

- A) Altıağac
- B)** Qobustan
- C) Pirqulu
- D) İçərişəhər

E) Şamaxı

**225) Sual:** İşgal zonasında olan ərazidə yerləşir?

- A) Qobustan qoruğu
- B) Bəsitçay qoruğu**
- C) İlisu qoruğu
- D) Pirqulu qoruğu
- E) Hirkan qoruğu

**226) Sual:** Eyni adlı körfəzdə yerləşən qoruq hansıdır?

- A) Şirvan mili parkı
- B) Qızılıağac qoruğu**
- C) Xəzər buxtası
- D) Pirallahı adası
- E) Qarayazı qoruğu

**227) Sual:** Kür çayının sol sahilində yerləşən qoruq hansıdır?

- A) Sol sahildə qoruq yoxdur
- B) Türyançay qoruğu**
- C) Qızılıağac qoruğu
- D) Soltanbud qoruğu
- E) Ağgöl qoruğu

**228) Sual:** Endemik ağaç növü hansı qoruqda mühafizə olunur?

- A) Qobustan qoruğunda
- B) Eldar şamı qoruğunda**
- C) Hirkan qoruğunda
- D) Bəsitçay qoruğunda
- E) Abşeron qoruğunda

**229) Sual:** Şirvan və Ağgöl mili parkları neçənci ildə yaradılmışdır?

A) mili park statusu verilməyib

**B) 5 iyul 2003-cü ildə**

C) 7 avqust 2005-ci ildə

D) 1 yanvar 2000-ci ildə

E) 6 fevral 2004-cü ildə

**230) Sual:**Tuqay meşələri harada yerləşir ?

A) Qabırrı çayı sahilində

**B) Kürçayı sahilində**

C) Araz çayı vadisində

D) Turyançay sahilində

E) Kürçayı mənsəbində

**231) Sual:**Qorunan ərazilərə daha nələr aid edirir ?

A) İri şəhərlər, yaşayış məntəqələri

**B) təbiət abidələri, yaşıllıq zonaları**

C) yaşıllıq zonaları, məhsuldar torpaqlar

D) yeni binalar, prospektlər

E) daha heç nə qorunmur

**232) Sual:**Dəniz-kənarı Milli Park neçənci ildə yaradılmışdır ?

A) 20 dekabr 1999-cu ildə

**B) 29 dekabr 1998-ci ildə**

C) 1 yanvar 2000-ci ildə

D) 5 fevral 2004-cü ildə

E) 15 iyun 2003-cü ildə

**233) Sual:**Landşaft abidələrinə nələr aid edilir ?

A) abidələrə aid edilmir

**B) ərazilərin landşaft kompleksləri**

C) landşaft formaları

D) ərazilərin landşaft formaları

E) dağ-düzən landşaftları

**234) Sual:** Qoruqlar hansı məqsədlə yaradılır?

A) ekoloji sistemi dəyişdirmək

**B)** genetik fondun növlərini mühafizə etmək

C) yeni istehsal sahələri yaratmaq

D) radyasiya fonunu azaltmaq

E) yaşıllıqları artırmaq

**235) Sual:** Elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan dövlət tərəfindən mühafizə edilən ərazilər və ya akvatoriyalar adlanır

A) heç biri

**B)** qoruq

C) milli park

D) yasaqlıqlar

E) ovçuluq təsərrüfatı

**236) Sual:** Qoruq ekosisteminə mənfi təsir edən amillərdən deyil?

A) arıcılıq

**B)** qoruq ərazisində yaşıllıq zonalarının artırılması

C) qoruq ərazilərinə yaxın magistral yolların çəkilməsi

D) qoruq əraziləri ətrafında əhalinin artması

E) brokionerlik

**237) Sual:** Qoruq ekosisteminə mənfi təsir etmir:

A) Kənd təsərrüfatının inkişafı

**B)** Rekreasiya əhəmiyyətli ərazilərin mühafizəsi

C) Ariçılığın inkişafı

D) Maldarlığın inkişafı

E) Əkinçiliyin inkişafı

**238) Sual:**Qoruq ekosisteminə mənfi təsir edən amillərdən deyil?

- A) arıcılıq
- B)** qoruq ərazisində yaşıllıq zonalarının artırılması
- C) qoruq ərazilərinə yaxın magistral yolların çəkilməsi
- D) qoruq əraziləri ətrafında əhalinin artması
- E) brokionerlik

**239) Sual:**Qoruqlarda ekosistemlərin degeredasıyasına aid deyil:

- A) Qoruğa üçün yad növlərin qoruğa daxil olması.
- B)** Elmi tədqiqatlar
- C) Turizmin inkişafı.
- D) Qoruq ərazisində təbii resurslardan istifadə.
- E) Yanğın təhlükəsizliyi qaydalarının pozulması.

**240) Sual:**Turizm üçün əsasən nədən istifadə olunmalıdır?

- A) süni meşələrdən
- B)** milli parklardan
- C) qoruqlardan
- D) yasaqlıqlardan
- E) biosfer qoruqlarından

**241) Sual:**Böyük Qafqaz regionunda ekoloji problemlərin yaranmasına təsir göstərən təbii amillər:

- A) geomorfoloji və meteoroloji amillərin əlverişli xüsusiyyətləri.
- B)** ərazinin geoloji quruluşu və fizcoğrafi xüsusiyyətləri ;
- C) fiziki-kimyəvi amillər;
- D) təbii və antropogen proseslər;
- E) torpaq və bitki örtüyü;

**242) Sual:**Böyük Qafqaz regionunda eroziyanın inkişafının son nəticəsi:

- A) doğru cavab yoxdur.
- B)** yarğanların yaranmasıdır;

- C) bitkilərin inkişafının zəifləməsidir;
- D) kserofit bitkilərin yaranmasıdır ;
- E) torpaqların sürüşməsidir ;

**243) Sual:**Böyük Qafqaz regionunda meşələrin qırılmasının mənfi ekoloji nəticələrindəndir:

- A) daşqınların azalması.
- B)** sellərin intensivləşməsi ;
- C) ot bitkilərinin yaranması ;
- D) efemer bitkilərin yaranması;
- E) torpaqların keyfiyyətinin yaxşılaşması;

**244) Sual:**Böyük Qafqaz regionunda havanı oksigenləşdirmək imkanı bir ildə nə qədərdir?

- A) 40 mln.ton.
- B)** 30 mln.ton;
- C) 20 mln.ton;
- D) 25 mln.ton;
- E) 35 mln.ton;

**245) Sual:**Filizçay polmetal filiz yataqlarının hansı üsulla istismarı ətraf ekoloji mühitə az ziyan vurar?

- A) doğru cavab yoxdur.
- B)** şaxta üsulu ilə ;
- C) asıq üsulla;
- D) mexanik üsulla;
- E) fiziki üsulla;

**246) Sual:**Böyük Qafqaz regionunda vəhşi təbiətə vurulan ziyanın səbəbi:

- A) doğru cavab yoxdur.
- B)** ovçuluğun inkişafıdır;
- C) qoruqların azlığıdır;
- D) meşələrin kəsilməsidir;
- E) yaşıllıqların səmərəli istifadəsidir;

**247) Sual:**Böyük Qafqaz regionunda zəlzələrin yaratdığı dağıntı və onun mənfi ekoloji nəticələrinin müşahidə olunduğu ərazi:

- A) Oğuz-Qax.
- B) Şamaxı-İsmayıllı;**
- C) Qobustan-Abşeron ;
- D) Şəki-Zaqatala;
- E) Qəbələ-İsmayıllı;

**248) Sual:**Azərbaycanın dağlıq ərazilərində heyvandarlığın ekstensiv inkişafı və əkin sahələrində torpaqqoruyucu tədbirlərin görülməməsi səbəb olur?

- A) doğru cavab yoxdur
- B) eroziyanın sürətlənməsinə**
- C) məhsuldarlığın artmasına
- D) humusun miqdarının artmasına
- E) meşələrin qırılmasına

**249) Sual:**Böyük Qafqaz regionunda təbii proseslər səbəb olur?

- A) doğru cavab yoxdur.
- B) sel və sürüşmələrə;**
- C) meşələrin qurulmasına ;
- D) daşqın və bəndlərin tikilməsinə;
- E) fotomelioratın tədbirlərə;

**250) Sual:**Böyük Qafqaz regionunda eroziya prosesinin səbəbləri:

- A) doğru cavab yoxdur.
- B) heyvandarlığın intensiv inkişafıdır;**
- C) meliorativ tədbirlərdir;
- D) bitkiçiliyin inkişafıdır;
- E) üzümçülüyün inkişafıdır;

**251) Sual:**Böyük Qafqaz regionunda meşələrin qırılmasının mənfi ekoloji nəticələrindən deyil:

- A) daşqınlar;
- B)** doğru cavab yoxdur.
- C) sellər;
- D) bulaqların quruması;
- E) torpaq eroziyası;

**252) Sual:**Böyük Qafqaz regionunda sel və sürüşmələrin qarşısının alınması yollarındadır:

- A) yeraltı sulardan istifadə.
- B)** drenajların və meşə salmanın genişləndirilməsi;
- C) rekultivasiya;
- D) kolektorların çəkilməsi;
- E) yasaqlıqların yaradılması;

**253) Sual:**Milli Məclisin qərarı ilə mühafizə məqsədi üçün təbii abidə elan edilən palçıq vulkanlarının sayı nə qədərdir?

- A) 27.0
- B)** 23.0
- C) 15;
- D) 20;
- E) 25.0

**254) Sual:**Böyük Qafqaz regionunda turizmin inkişafı ilə bağlı gərgin ekoloji zona:

- A) Pirqulu zonasıdır;
- B)** Yalama-Nabran zonasıdır.
- C) Şəki-Zaqatalıdır ;
- D) Qəbələ-Qax zonasıdır;
- E) Şamaxı-İsmayıllıdır;

**255) Sual:**Azərbaycanda dağ-meşə landşaftlarının mühafizə olunduğu qoruqlar?

- A) Besitçay, Abşeron
- B)** Zaqatala, İlisu
- C) Qarayazı, Hirkən

D) Şirvan, İsmayıllı

E) Altıağac, Türyançay

**256) Sual:**Azərbaycanın əsas yay otlaqları və ondan istifadənin mənfi ekoloji nəticələri?

A) doğru cavab yoxdur

**B)** Böyük və Kiçik Qafqazın dağ çəmənlilikləri-torpaq eroziyası

C) dağ-meşələri-meşələrin seyrəkləşməsi

D) Naxçıvanın düzənlik sahələri-torpaq eroziyası

E) Qobustan və Ceyrançöl yarımsəhraları-bitkilərin mənfi

**257) Sual:**Böyük Qafqaz regionunda təbii proseslər səbəb olmur?

A) yarganların yaranmasına;

**B)** doğru cavab yoxdur.

C) daşqınlara ;

D) sürüşmələrə;

E) sellərə;

**258) Sual:**Kiçik Qafqaz regionunda ekoloji problemlərin yaranmasına təsir edən əsas təbii amillərdəndir:

A) bitki örtüyü.

**B)** geoloji quruluş;

C) iqlim şəraiti;

D) su resursları;

E) coğrafi mövqeyi;

**259) Sual:**Daşkəsən filiz yataqlarının istismarının mənfi ekoloji nəticələrindən biridir:

A) Maragölün çirkənməsi;

**B)** Qoşqarçayın çirkənməsi.

C) Goy-gölün çirkənməsi;

D) Şəmkirçayın çirkənməsi;

E) Gəncəçayın çirkənməsi ;

**260) Sual:**Kiçik Qafqaz regionunun təbii sərvətlərindən qeyri-səmərəli istifadənin yaratdığı ekoloji problemlərdən deyil:

- A) təbii landşaftın deqredasiyası;
- B) meşə bərpa işləri.**
- C) torpaq ehtiyatlarının dağıılması ;
- D) Qoşqarçayın çirknlənməsi ;
- E) bitki örtüyünün məhvini;

**261) Sual:**Kiçik Qafqaz regionunda balneoloji ehtiyatların inkişafı üçün əlverişli yerlərdəndir:

- A) Samux aə Gəncə ətrafi.
- B) Şuşa, İstisu və Naftalan ;**
- C) Tərtərçay hövzəsi;
- D) Göy-göl, Samux və Şəmkir;
- E) Ağdam, Xocalı və Ağstafa;

**262) Sual:**Kiçik Qafqaz regionunun torpaq ehtiyatlarına dəyən zərər:

- A) üzümçülüyün inkişafındandır.
- B) dağ-mədən sənayesinin inkişafındandır;**
- C) əkinçilikdəndir;
- D) hevandarlıqdandır;
- E) yeyinti sənayesinin inkişafındandır;

**263) Sual:**Kiçik Qafqaz regionunda atmosferə çox tullantı atan sənaye müəssisəsi:

- A) Gəncə çəki qablar zavodudur.
- B) Gəncə alüminüm zavodudur;**
- C) dağ-mədən sənayesidir ;
- D) Gəncə tikinti materialları istehsalı müəssisədir;
- E) Daşkəsən gilizsaflaşdırma kombinatıdır;

**264) Sual:**Kiçik Qafqaz regionunda Ermənistanın işgalı nəticəsində yaranan ekoloji prob-lem-lərin səbəbləridir:

- A) doğru cavab yoxdur.
- B) qiymətli ağac növlərinin məhvini və təbii resursların mənimsənilməsi;**

- C) torpaqlardan istifadə;
- D) ovçuluğun inkişafı
- E) su ehtiyatlarından geniş istifadə;

**265) Sual:** Ermənistanın ekoloji təcavüzünün nəticələri:

- A) doğru cavab yoxdur.
- B)** Bəsitçay və Qaragöl qoruqlarının məhvini;
- C) Tərtərçayın çirkənməsi;
- D) üzüm bağlarının məhvini;
- E) Mehmanə polimetal yatağının istismarı;

**266) Sual:** Azərbaycanda “Qırmızı kitab”a salınmış fauna növləri? 1. Dovşan 4. Qızılqaz 2. Tülükü 5. Qarğı 3. Ceyran 6. Sultan toyuğu

- A) 2,4,5
- B)** 3,4,6
- C) 1,3,5
- D) 2,5,6
- E) 1,2,4

**267) Sual:** Eldar şamının mühafizə olunduğu ərazi?

- A) Qobustan
- B)** Ceyrançöl
- C) Muğan
- D) Altrağac
- E) Acınohur

**268) Sual:** Müvafiq olaraq Eldar şamı və Şərq çinarının qorunduğu qoruqlar yerləşir?

- A) Murovdağda və Qoşqarçay dərəsində
- B)** Ceyrançöldə və Beşitçay dərəsində
- C) Zaqatala və Pirsaatçay dərəsində
- D) Talyış dağlarında və Əyriçay dərəsində
- E) Acınohurda və Kondələnçay dərəsində

**269) Sual:**Müvafiq olaraq Eldar şamının və şərq çinarının təbii vətənlərini müəyyən edin?

- A) Taliş dağları, Əyriçay dərəsi
- B) Ceyrançöl, Bəsitçay dərəsi**
- C) Acınohur, Qurucay dərəsi
- D) Goygöl, Xaçınçay dərəsi
- E) Zaqatala, Kür-dərəsi

**270) Sual:**Respublikamızda köçəri quşların mühafizəsi üçün yaradılmış qoruqlar?

- A) Besitçay və Qaragöl
- B) Qızlağac və Abşeron**
- C) Şirvan və Goygöl
- D) Hirkan və Altıağac
- E) Ordubad və Zaqatala

**271) Sual:**Şərq çinari, dəmir ağacı və ardıcın qorunduğu müvafiq qoruqlar?

- A) Hirkan, Qobustan, Goygöl
- B) Bəsitçay, Hirkan, Türyançay**
- C) Pirqulu, İsmayıllı, Qələbə
- D) Türyançay, Şirvan, Qarayazı
- E) Türyançay, Ağgöl, Zaqatala

**272) Sual:**Tuqay meşələrin, relikt bitkilərin və tarixi abidələrin qorunduğu qoruqların müvafiq ardıcılılığı müəyyən edin?

- A) Goy-göl, Besitçay, Şirvan
- B) Qarayazı, Hirkan, Qobustan**
- C) İlisu, Şahdağ, Qobustan
- D) Zaqatala, Türyançay, Abşeron
- E) Besitçay, Şirvan, Qızlağac

**273) Sual:**Tuqay və düzən meşələrin yayıldığı ərazilər? 1. Şollar düzü 4. Kür-Araz ovalığı 2.Ələt tirəsi 5. Qarabağ vulkanik yaylası 3. Ləngəbiz dağları 6.Qanux-Əyriçay vadisi

- A) 3,5,6
- B) 1,4,6**
- C) 1,3,5
- D) 1,2,4
- E) 2,4,5

**274) Sual:** Abşeron iqtisadi rayonunda ətraf mühitə zərər vuran sənaye sahələrindən biridir:

- A) saxsı qablar zavodu
- B) kimya və neft kimya sənayesi**
- C) meyvə-tərəvəz konservi istehsalı
- D) toxuculuq
- E) mebel istehsalı

**275) Sual:** Azərbaycanda əlverişli turizm və rekreatiya şəraitinə malik olan ərazilər?

- A) Yuxarı Qarabağ, Aran, Lənkəran
- B) Quba-Xaçmaz, Şəki-Zaqatala, Abşeron**
- C) Aran, Kəlbəcər-Laçın, Naxçıvan
- D) Naxçıvan, Dağlıq Şirvan, Aran
- E) Aran, Quba-Xaçmaz, Gəncə-Qazax

**276) Sual:** Kiçik Qafqaz regionunda ekoloji problemlərin yaranmasının başlıca səbəbləri:

- A) irriqasiya.
- B) filiz mədənlərin istismarı;**
- C) təbiətdən istifadənin səmərəli təşkili ;
- D) su ehtiyatlarından səmərəsiz istifadə;
- E) nəqliyyatın inkişafı;

**277) Sual:** Kiçik Qafqaz regionunun daha çox çirkənmiş tranzit çaylarıdır:

- A) Gəncəçay və Quruçay.
- B) Ağstafaçay və Oxçuçay;**
- C) Tovuzçay və Tərtərçay;

D) Oxçuçay və Köndələnçay;

E) Şəmkirçay və Kürəkçay;

**278) Sual:**Tuqay meşələrinin, arid meşələrin və relikt ağacların qorunduğu müvafiq qoruqlar?

A) İlisu, Hirkan, Qızılıağac

**B)** Qarayazı, Türyançay, Hirkan

C) Qarayazı, Göygöl, Qaragöl

D) Türyançay,Şirvan, Zaqqatala

E) Qəbələ, Pirqulu, Şahdağ

**279) Sual:**Abşeron İR-da ekoloji gərginliyin artması səbəbləri:

A) meşələrin məhvini

**B)** urbanizasiya və demoqrafik gərginlik

C) əhalinin qeyri bərabər yerləşməsi

D) hündürmərtəbəli binalar

E) kənd təsərrüfatının ifrat kimyalaşdırılması

**280) Sual:**Abşeron İR-da atmosferin tozla çirkənməsinin başlıca mənbələrindən biridir:

A) gil hasılatı

**B)** sement istehsalı

C) azbest istehsalı

D) kərpic istehsalı

E) müşardaş istehsalı

**281) Sual:**Abşeron İR-da atmosfer çirkənməsində 1-ci olan şəhər:

A) doğru cavab yoxdur

**B)** Bakıdır

C) Sumqayıtdır

D) Xirdalandır

E) Xızıdır

**282) Sual:** Abşeron İR-da ətraf mühitə zərər vuran hasilat sənaye sahələrindən biridir:

- A) torf hasilatı
- B) neft hasilatı**
- C) qaz hasilatı
- D) yanar şist hasilatı
- E) kömür hasilatı

**283) Sual:** Abşeron İR-da ətraf mühitin çirkənməsində, tullantıların yayılmasında öz təsirini göstərən amillər:

- A) iqtisadi amillər
- B) təbii coğrafi amillər**
- C) sosial amillər
- D) demoqrafik amillər
- E) hüquqi amillər

**284) Sual:** Abşeron İR-nun iri şəhərlərində orta sutkalıq qatılıq həddini keçən maddələr:

- A) doğru cavab yoxdur
- B) azot 4- oksid və toz**
- C) karbon oksidi
- D) kükürd anhidridi
- E) benzopiren

**285) Sual:** Abşeron İR-da ekoloji gərginliyi artırın səbəblərdən biridir:

- A) üzümçülüyün inkişafı
- B) avtomobil nəqliyyatının inkişafı**
- C) tərəvəzçiliyin inkişafı
- D) elektrik dəmir yollarının inkişafı
- E) dəniz nəqliyyatının inkişafı

**286) Sual:** Abşeron İR-da sənaye müəssisələri tikilərkən nəzərə alınmayan və nəticədə ekoloji normativləri pozan başlıca səbəb:

- A) Xəzər dənizinin təsiri
- B) hakim küləklərin istiqaməti**

- C) müasir texnoloji qurğular
- D) yağıntıların miqdarı
- E) buludluluq

**287) Sual:** Abşeron İR-da təbii göllərin çirkənmə mənbələridir:

- A) suvarma suları
- B)** məişət çirkabları
- C) yüngül sənaye
- D) zeytun yağı istehsalı
- E) broyler quşçuluğu

**288) Sual:** Abşeron İR-da təbii göllərin başlıca çirkəndiriciləri :

- A) doğru cavab yoxdur
- B)** neft məhsulları və üzvi birləşmələr
- C) quşçuluq komplekslərinin çirkab suları
- D) suvarma suları
- E) balıq emalı müəssisələrinin çirkab suları

**289) Sual:** Abşeron İR-da yerləşən göllərin ətraf mühitə təsirinin mənfi ekoloji nəticələridir:

- A) doğru cavab yoxdur
- B)** torpaqların deqredasiyası və şoranlaşması
- C) sularda balıqşılığın inkişafı
- D) göllərin rekreasiya əhəmiyyətli olması
- E) suların suvarma əhəmiyyətli olması

**290) Sual:** Abşeron İR-da başlıca ekoloji problemlərdən biridir:

- A) doğru cavab yoxdur
- B)** torpaqların çirkənməsi
- C) meşələrin məhvini
- D) biomüxtəlifliyin qorunması
- E) balıqçılığın inkişafı

**291) Sual:** Abşeron İR torpaqlarında qatılıq və fon həddini ötüb keşən elementlər:

- A) flüor, bor, manqan, gümüş
- B) qurğunun, kadmiy, mis, sink**
- C) vanadiy, beriliy, dəmir
- D) dəmir, qalay, civə
- E) azot, yod, bor, qalay

**292) Sual:** Abşeron İR-da yerləşən zərərli tullantıların təsirinin aradan qaldırılması üçün lazımdır:

- A) doğru cavab yoxdur
- B) tullantıların utilizasiyası və zərərsizləşdirilməsi**
- C) tullantıların basdırılması
- D) tullantı yaradan müəssisələrin cərimələnməsi
- E) tullantı yaradan müəssisələrin bağlaşdırılması

**293) Sual:** Abşeron İR torpaqlarının başlıca çirkənmə mənbəsidir:

- A) palçıq vulkanı tullantıları
- B) neft sənayesi tullantıları**
- C) toxuculuq sənayesi tullantıları
- D) yeyinti sənayesi tullantıları
- E) saxsı qablar zavodu tullantıları

**294) Sual:** Kiçik Qafqaz regionunda ekoloji problemlərin yaranmasına təsir edən əsas təbii amillərdən deyil:

- A) doğru cavab yoxdur.
- B) antropogen amillər ;**
- C) vulkanizm ;
- D) geloji quruluş;
- E) fizcoğrofi xüsusiyyət;

**295) Sual:** Kiçik Qafqaz regionunun təbii sərvətlərindən qeyri-səmərəli istifadəsinin yaratdığı ekoloji problemlər:

- A) doğru cavab yoxdur.

- B)** torpaq-bitki örtüyünün və təbii su mənbələrinin çirkənməsi ;
- C) atmosferin, göllərin və toprağın çirkənməsi;
- D) yeraltı suların, bitki örtüyünün və Gəncəçayın çirkənməsi;
- E) relyefin dəyişməsi və Göygölün çirkənməsi;

**296) Sual:**Kiçik Qafqaz regionunda tikinti materialları və digər qeyri-filiz hasilatı rayonlarında yaranan ekoloji problem:

- A) doğru cavab yoxdur.
- B)** təbii landşaftın deqreiasiyası;
- C) suların çirkənməsi;
- D) meşələrin qırılması;
- E) atmosferin çirkənməsi;

**297) Sual:**Kiçik Qafqaz regionunda ekoturizmin inkişafı üçün əlverişlidir:

- A) Zəligöl ətrafi.
- B)** Goy-göl ətrafi ;
- C) Qaragöl ətrafi;
- D) Ağgöl ətrafi;
- E) Alagöllər ətrafi;

**298) Sual:**Azərbaycanda Göygöl, Qızılıağac və Bəsütçay coğrafi obyektlərini birləşdirən əlamət?

- A) körfəzlərdir
- B)** qoruqlardır
- C) kurort mərkəzləridir
- D) çaylardır
- E) göllərdir

**299) Sual:**Türyançay qoruğunda qorunur?

- A) Dəmirağac və qovaq
- B)** Ardıc və saqqız ağacları
- C) Şabalıdyarpaq palıd və ardıc
- D) Fıstıq və çinar

E) Vələs və palıd

**300) Sual:** Abşeron iqtisadi rayonunda (İR) ekoloji gərginliyə səbəb olan başlıca sənaye sahəsi:

- A) mebel istehsalı
- B) neft hasilatı və emalı**
- C) yüngül sənaye
- D) yeyinti sənayesi
- E) tikiş trikotaj istehsalı

**301) Sual:** Atmosferə atılan tullantıların həcminə və xüsusi çəkisinə görə 1-ci yerdə olan iqtisadi rayon:

- A) Lənkərandır
- B) Abşerondur**
- C) Gəncə-Qazaxdır
- D) Arandır
- E) Naxçıvandır

**302) Sual:** Abşeron İR-da torpaqların sıradan çıxmazı səbəblərindən biridir:

- A) meyvəçilik
- B) sürüşmələr**
- C) palçıq vulkanları
- D) küləklər
- E) axar sular

**303) Sual:** Abşeron İR-da yeraltı suların səviyyəsinin qalxması səbəb olmuşdur:

- A) doğru cavab yoxdur
- B) şoranolıqların artmasına**
- C) yeni göllərin yaranmasına
- D) su basma hallarına
- E) səth sularının çirkənməsinə

**304) Sual:** Kür-Araz regionunda ekoloji problemlərin yaranmasına təsir edən təbii amillər:

- A) bitki örtüyü.
- B) geoloji quruluşu,yarımsəhra və quruçöl iqlim;**
- C) dağətəyi relyef;
- D) müləyim-isti iqlim;
- E) rütubətlənmə əmsalı;

**305) Sual:**Kür-Araz regionunda xarakterik eroziya növüdür:

- A) doğru cavab yoxdur.
- B) irriqasiya eroziyası;**
- C) səth eroziyası;
- D) külək eroziyası;
- E) su eroziyası;

**306) Sual:**Kür-Araz regionunun başlıca su mənbələrdir:

- A) Ağgöl və Goyçay çayı;
- B) Kür və Araz çayları.**
- C) yeraltı sular;
- D) Sarısu və Hacıqabul gölləri;
- E) bulaq suları;

**307) Sual:**Kür-Araz regionunda şoranlaşmanın qarşısının alınması üçün aparılan tədbirlər sisteminə aiddir: 1. Tuqay meşələrinin kəsilməsi; 2. Suvarma kanallarının betonlaşdırılması; 3. Pambıqçılığın geniş inkişafı; 4. Kollektor-drenaj şəbəkəsinin genişləndirilməsi; 5. Parkların salınması; 6. Meliorativ tədbirlər.

- A) 3, 4, 5.
- B) 2, 4, 6;**
- C) 1,2,6;
- D) 1,3, 5;
- E) 2,3, 5;

**308) Sual:**Kür-Araz regionunda nadir heyvan növləri qorunur:

- A) doğru cavab yoxdur.

- B)** Şirvan və Ağgöl milli parklarında;
- C) Türyançay qoruğunda;
- D) Qarayazı qoruğunda;
- E) Mingəçevir su anbarında;

**309) Sual:**Kür-Araz regionunda torpaqların başlıca antropogen çirkənmə mənbəyidir:

- A) qaz hasilatı.
- B)** neft hasilatı;
- C) taxılçılığın inkişafı;
- D) şəkər istehsalı tullantıları ;
- E) yod-brom istehsalı;

**310) Sual:**Şəki Zaqatala İR-da ən çox çirkənmiş çaydır:

- A) Kişçay
- B)** Filizçay
- C) Mazım
- D) Talaçay
- E) Dəmiraparançay

**311) Sual:**Şəki Zaqatala İR-da külək eroziyasma təsadüf edilər:

- A) dağətəyi sahələrdə
- B)** Acınohur
- C) Qanıx Əyriçay vadisində
- D) Nialdağda
- E) Böyük Qafqazın cənub yamaclarında

**312) Sual:**Şəki Zaqatala İR-da əkin sahələrinin ekoloji problemləridir:

- A) növbəli əkin
- B)** kimyalaşdırma
- C) meyvəçiliyin inkişafı
- D) üzvü gübrələrdən istifadə

E) suvarma

**313) Sual:**Şəki Zaqatala İR-da ekoloji vəziyyəti gərginləşdirən amillərdəndir:

- A) doğru cavab yoxdur
- B)** kurort turizmin inkişafı
- C) qərzəkli meyvəçiliyin inkişafı
- D) təbii resurslardan səmərəli istifadə
- E) meyvə tərəvəz konservi müəssisələri

**314) Sual:**Kür-Araz regionunda torpaqların yararsız vəziyyətə düşməsinin antropogen səbəblərindəndir:

- A) quru subtropik meyvəçilik.
- B)** suvarma əkinçiliyinin geniş inkişafı;
- C) heyvandarlığın inkişafı;
- D) tuqay meşələrinin azalması;
- E) iqlimdəki dəyişkənlik;

**315) Sual:**Kür-Araz regionunun başlıca ekoloji problemidir:

- A) yağışlarının azlığı.
- B)** şoranlaşma;
- C) sürüşmə;
- D) eroziya;
- E) tuqay meşələri;

**316) Sual:**Kür-Araz regionu torpaqlarının kimyəvi çirkənmə səbəbləri:

- A) bitki örtüyünün məhvildir .
- B)** pestisid və gübrələrdən geniş istifadədir;
- C) suvarmada yeraltı sulardan istifadədir;
- D) torpaqlarda aparılan meliorativ tədbirlər;
- E) torpaqların səmərəsiz istifadədədir;

**317) Sual:**Ekoloji amillər nəzərə alınmaqla gələcəkdə Şəki Zaqatala İR-da inkişaf etdiriləsi planlaşdırılan sənaye sahələridir:

- A) qara metallurgiya,neft emalı
- B) əlvan metallurgiya,kimya**
- C) yüngül,yeyinti
- D) toxuculuq,tikiş
- E) mebel,gön dəri

**318) Sual:**Şəki Zaqatala İR-da ekzogen proseslərin yaratdığı ekoloji problemdir:

- A) çaylarm ağır metallarla çırkləndirilməsi
- B) torpaq bitki örtüyünün deqredasiyası**
- C) meşə meliorasiya
- D) aqromeliorasiya
- E) fitomeliorasiya

**319) Sual:**Şəki Zaqatala İR-da atmosfer hövzəsinə hansı tərkibli tullantılar daha çox atılır ?

- A) ağır metallar
- B) qaz və maye formalı**
- C) toz formalı
- D) maye formalı
- E) toz və maye formalı

**320) Sual:**Şəki Zaqatala İR-da eroziya proseslərinin sürətlənməsi səbəbləri aşağıdakılardır: 1)meşələrin qırılması, 2)fitomeliorasiya, 3)ağacların yamac boyu daşınması 4)aqromeliorasiya 5)meşələrdən otlaq kimi istifadə 6)meşə bərpa işləri

- A) 4,5,6
- B) 1,3,5**
- C) 1,2,4
- D) 2,3,4
- E) 3,4,5

**321) Sual:**Gələcəkdə Şəki Zaqatala İR-da inkişafı nəzərdə tutulan və ekoloji mühitə ciddi zərər vuran sənaye shəsidir:

- A) mebel istehsalı
- B) dağ mədən**

- C) ipəkçilik
- D) toxuculuq
- E) qara metallurgiya

**322) Sual:**Şəki Zaqatala İR-nun mövcud ekoloji vəziyyətinə və insan sağlamlığma ciddi zərər vuran mənbələrdən biridir:

- A) Balakən konserv müəssisəsi
- B) Qəbələ RLS**
- C) Şəki ipək kombinatı
- D) Zaqatala fındıqtəmizləmə müəssisəsi
- E) Şəki kərpic zavodu

**323) Sual:**Kür-Araz regionunda torpaqların şoranalmasına başlıca səbəbləri:

- A) doğru cavab yoxdur.
- B) suvarma və qrunt sularının səthə yaxşılığı;**
- C) üzümçülüyün inkişafı;
- D) quru subtropik meyvəciliyin inkişafı;
- E) taxılçılığın inkişafı;

**324) Sual:**Kür-Araz regionunda Mingəçevir su anbarının tikilməsinin mənfi ekoloji nəticələri:

- A) doğru cavab yoxdur.
- B) torpaqların şoranalması və tuqay meşələrin kəsilməsi;**
- C) əkin sahələrinin azalması;
- D) pambıq əkinlərinin azalması;
- E) tikintilərin su altında qalması;

**325) Sual:**Kür çayında baş verən daşqınların mənfi ekoloji nəticələri:

- A) doğru cavab yoxdur.
- B) torpaqların su altında qalması və vurduğu iqtisadi ziyandır ;**
- C) neft hasilatının yüksəlməsidir ;
- D) təbiətdən səmərəli istifadənin təşkilidir;
- E) bəndvurma işlərinin səmərəliliyidir;

**326) Sual:**Kür-Araz regionunda ekoloji şəraitə mənfi təsir göstərmişdir:

- A) Ağgölün milli parka çevrilməsi.
- B) Tuqay meşələrin məhvini;**
- C) Kür çayında gəmiçilik;
- D) şəkər çuğunduru istehsalı;
- E) Sarısu gölündə balıqçılığın inkişafı;

**327) Sual:**Kür-Araz regionunda səhralaşma və bataqlıqlaşmaya qarşı aparılan mübarizə tədbirlərinə aiddir:

- A) doğru cavab yoxdur.
- B) fitomeleorativ tədbirləri genişləndirmək ;**
- C) suvarma sistemini təkmilləşdirmək;
- D) rekultivasiya aparmaq;
- E) neft hasilatını azaltmaq;

**328) Sual:**Şəki-Zaqatala İR-da ekoloji vəziyyətin gərginləşməsinə səbəb olan təbii amillər?

- A) düzən meşələr
- B) iqlim və relyef amili**
- C) dağ gölləri
- D) meşə resursları
- E) dağ-çəmən landşaftı

**329) Sual:**Şəki Zaqatala İR-da ekoloji mühitə ciddi təsir vuran selli çaylardır:

- A) doğru cavab yoxdur
- B) Kürmük,Dəmiraparan, Şin**
- C) Mazım,Əyriçay
- D) Əyriçay,Qanıx,Balakənçay
- E) Filizçay,Mazım

**330) Sual:**Şəki Zaqatala İR-da təbii ekoloji mühitə zərər vuran ekzogen proseslər:

- A) doğru cavab yoxdur

- B)** sellər
- C) zəlzələ
- D) vulkan fəaliyyəti
- E) tektonik proses

**331) Sual:**Şəki Zaqatala İR-da ən mühüm ekoloji problem yaradan amillərdən biridir:

- A) torpq kadastrı
- B)** torpaq eroziyası
- C) torpaq meliorasiyası
- D) torpaq rekultivasiyası
- E) fitomeliorasiya

**332) Sual:**Şəki Zaqatala İR-da ekoloji problem yaradan təbii amillər:

- A) meyvəciliyin inkişafı
- B)** daşqın və sürüşmələr
- C) meşə bərpa işləridir
- D) antropogen fəaliyyətdir
- E) heyvandarlığın inkişafıdır

**333) Sual:**Şəki Zaqatala İR-da eroziya proseslərinin inkişafının mənfi ekoloji nəticələridir:

- A) yeraltı suların səviyyəsinin qalxması
- B)** yarğanların yaranması
- C) sürüşmə
- D) dərələrin yaranması
- E) qobuların yaranması

**334) Sual:**Şəki-Zaqatala İR-dakı yay otlaqlarında eroziya proseslərinin sürətlənməsinin başlıca səbəbləri:

- A) meşələrin qırılması
- B)** heyvandarlığın inkişafi və antropogen təzyiq
- C) əkinçiliyin inkişafi
- D) qərzəkli meyvəciliyin inkişafi

E) camışçıhgəm inkişafı

**335) Sual:**Şəki Zaqatala İR-nm dağlıq sahələrində daha çox rast gəlinən və təbii ekoloji mühitə mənfi təcir göstərən proseslərdəndir:

- A) torpaqlarda drenajların çəkilməsi
- B) torpaq sürüşmələri**
- C) meşə bərpa işləri
- D) torpaqların rekultivasiyası
- E) çay sahillərinin bərkidilməsi

**336) Sual:**Respublika meşə fondunun neçə faizi Lənkəran regionunun payına düşür:

- A) 13,3%-i.
- B) 14,5%-i ;**
- C) 20%-i;
- D) 18%-i;
- E) 15,5%-i;

**337) Sual:**Lənkəran ovalığında ekoloji problem yaranan səbəblərdəndir:

- A) doğru cavab yoxdur.
- B) düzən meşələrinin məhvini;**
- C) suvarma kanallarının çəkilməsi ;
- D) çayçılığın inkişafı;
- E) sitrus meyvəciliyinin inkişafı;

**338) Sual:**Lənkəran regionunda ekoloji problemlərin yaranmasına təsir göstərən təbii amillərdəndir:

- A) doğru cavab yoxdur.
- B) iqlim, fizcoğrafi xüsusiyyətlər və zəlzələlər ;**
- C) iqlim amili ;
- D) yağıntılar;
- E) vulkanizm;

**339) Sual:**Lənkəran regionunda dağətəyi meşələrinin qırılması səbəb olmuşdur:

- A) doğru cavab yoxdur.
- B) eroziya və sürüşməyə ;**
- C) şoranlaşmaya ;
- D) torpağın fiziki xassələrinin dəyişməsinə;
- E) mikroiqlim dəyişməsinə ;

**340) Sual:**Kiçik Qafqaz reqionunda yerləşən qoruqlar?

- A) Qaragöl və Ağgöl
- B) Göy-göl və Qaragöl**
- C) Qarayazı və Hirkan
- D) Bəsítçay və Şirvan
- E) Göy-göl və Ordubad

**341) Sual:**Quba-Xaçmaz İR-da antropogen təzyiqin artması və nəticədə ekoloji mühitə mənfi təsirin səbəbləridir:

- A) doğru cavab yoxdur
- B) turizmin inkişafı**
- C) mədəni landşaftlar
- D) sənayenin intensiv inkişafı
- E) meyvəciliyin inkişafı

**342) Sual:**Quba Xaçmaz İR-da torpaqların sıradan çıxmasının başlıca səbəbləri:

- A) aqrotexniki işlərdir
- B) eroziyadır**
- C) meliorasiyadır
- D) deflyasiyadır
- E) fitomeliorasiyadır

**343) Sual:**Quba Xaçmaz İR-da sürüşmə və sellərin mənfi ekoloji nəticələridir: 1)torpaq qatınm pozulması,2)torpağın münbətiyyinin artması,3)bitki örtüyünün məhv olması,4)landşaftların zənginləşməsi,5)geniş sahələrin yararsızlaşması,6)torpaqdə məhsuldarlığın artması

- A) 1,5,6
- B) 1,3,5**

- C) 1,2,4
- D) 2,4,6
- E) 3,5,6

**344) Sual:**Xanbulançay su anbarının tikintisinin mənfi ekoloji nəticələri:

- A) sellərin zəifləməsi.
- B)** meşə fondunun məhvini ;
- C) eroziyanın zəifləməsi;
- D) şoranlaşma ;
- E) daşqın ;

**345) Sual:**Lənkəran regionunun Xəzər sahili torpaqlarının sıradan çıxmasının səbəbləri:

- A) torpaqların əkilməsi.
- B)** Xəzərin səviyyəsinin qalxması;
- C) meşələrin məhvini;
- D) heyvanat aləminin təsiri ;
- E) iqlim amili;

**346) Sual:**Lənkəran regionunda tərəvəçiliyin sürətli inkişafının yaratdığı ekoloji problemlər:

- A) doğru cavab yoxdur.
- B)** torpaqlarda zəhərli kimyəvi maddələrin və ağır metalların toplanmasına ;
- C) torpağın mexaniki tərkibinin dəyişməsinə ;
- D) meşələrin kütləvi məhvini ;
- E) torpağın məsaməliliyinin artmasına ;

**347) Sual:**Lənkəran regionunun təbii ekosistemlərinə antropogen təsirlər səbəb olmuşdur:

- A) doğru cavab yoxdur.
- B)** torpaq və bitki örtüyünün deqredasiyasına;
- C) bitkilərin növ tərkibinin zənginləşməsinə ;
- D) torpağın məhsuldarlığının artmasına ;
- E) şoranlaşmaya;

**348) Sual:** Kiçik Qafqaz regionu üçün səciyyəvi olan təbii ehtiyatlardan hansıları tükənən və bərpa olunmayıandır? 1. Meşə 4. Dəmir filizi 2. Polimetal filizləri 5. Torpaq 3. Su 6. Alunit

- A) 3,5,6
- B) 2,4,6**
- C) 1,2,3
- D) 2,3,5
- E) 3,4,5

**349) Sual:** Kür-Araz ovalığında şoranlaşmış və təkrar şoranlaşmış ərazilərin genişlənməsinin səbəbləri? 1. yeraltı suların səthə yaxın olması 2. yağışının buxaranmadan çox olması 3. suvarmanın düzgün aparılmaması 4. tektonik hərəkətlərin intensivliyi

- A) 2,4
- B) 1,3**
- C) 1,2
- D) 2,3
- E) 3,4

**350) Sual:** Quba Xaçmaz İR-da ekoloji vəziyyətə mənfi təsir edərək texnogen landşaft formalaşdırın əsas amillər:

- A) torf hasilatı
- B) neft hasilatı**
- C) yanar şist hasilatı
- D) qaz hasilatı
- E) kömür hasilatı

**351) Sual:** Quba Xaçmaz İR-nm təbii su hövzələrinin çirkənmə səbəbləridir: 1) sənaye tullantı suları, 2) meşə suvarma işləri, 3) məişət tullantı suları, 4) meyvəçilikdə suvarma suları, 5) ekoturizmin inkişafı, 6) yeraltı sular

- A) 2,4,6
- B) 1,3,5**
- C) 1,2,4
- D) 2,3,4
- E) 3,4,5

**352) Sual:** Quba Xaçmaz İR-nin torpaq örtüyünə mənfi ekoloji təsir göstərən təbii ekzogen prosesləridir: 1 )zəlzələ,2)sel,3)tektonik proseslər,4)sürüşmə,5)vulkan fəaliyyəti,6)eroziya

- A) 3,5,6
- B) 2,4,6**
- C) 1,2,5
- D) 1,3,5
- E) 3,4,6

**353) Sual:** Quba Xaçmaz İR-da torpaq dağıdıcı proseslərin qarşısının alınmasının ən effektiv yoludur:

- A) doğru cavab yoxdur
- B) fitomeliorativ tədbirlər**
- C) rekultivasiya tədbirləri
- D) deflyasiya
- E) infiltrasiya

**354) Sual:** Quba Xaçmaz İR-da meşələrin məhvi səbəb olur: 1)sel,sürüşmə və eroziyaya,2)heyvanat aləminin sayımm artmasına,3)insanlarm həyat şəraitinin yaxşılaşmasına,4)fauna və flora növlərinin məhvini,5)bulaqların qurumasına,6)bulaqların çoxalmasına

- A) 2,5,6
- B) 1,4,5**
- C) 1,2,3
- D) 2,4,6
- E) 3,5,6

**355) Sual:** Yalama Nabran zonasında turizmin inkişafının mənfi ekoloji nəticəsidir:

- A) düzən meşə sahələrinin artması
- B) meşələrin deqredasiyası və sahil zonasının ekoloji vəziyyətinin pisləşməsi**
- C) həyat şəraitinin yaxşılaşması
- D) əhalinin əmək vərdişlərinin dəyişməsi
- E) sahil zonasında çimərliklərin və iaşə obyektlərinin artması

**356) Sual:**Lənkəran regionunda təbii komplekslərin mühafizəsi məqsədi ilə yaradılmış qoruqlar?

- A) doğru cavab yoxdur .
- B) Hirkan və Qızılıağac ;**
- C) Təngərud və Hirkan ;
- D) Qızılıağac və Bəndovan ;
- E) Burovar və Hirkan;

**357) Sual:**Lənkəran regionunda relikt bitkilərin mühafizə olunduğu qoruqdur:

- A) Xvalin.
- B) Hirkan;**
- C) Züvən ;
- D) Bəndovan;
- E) Gürgün;

**358) Sual:**Quba Xaçmaz İR-da atmosferə daha çox atılan zərərli tullantılardır:

- A) his və qurum
- B) qaz və maye formalı**
- C) toz formalı
- D) maye formalı
- E) toz və maye formalı

**359) Sual:**Quba Xaçmaz İR-da torpaqlarm deqredasiyaya uğrama səbəblərindən biridir:

- A) meliorasiya
- B) sürüşmə**
- C) fitomeliorasiyaya
- D) deflyasiya
- E) infiltrasiya

**360) Sual:**Quba Xaçmaz İR-da torpaq ehtiyatlarına mənfi ekoloji zərər vuran səbəblərdəndir:

- A) fitomeliorasiya
- B) sel**

- C) deflyasiya
- D) aqromerasiya
- E) rekultivasiya

**361) Sual:** Naxçıvan regionunda ekoloji problemlərin səbəblərindən biridir?

- A) qrun tularının səviyyəsi.
- B) faydalı qazıntıların istismarı;**
- C) taxılçılığın inkişafı;
- D) meşələrin yoxluğu;
- E) yağıntıların çoxluğu;

**362) Sual:** Naxçıvanda ekoloji durumu gərginləşdirən təbii amillərdəndir?

- A) heyvanat aləmi.
- B) geoloji quruluş ;**
- C) kotonental iqlim ;
- D) yarımsəhra iqlim;
- E) bitki örtüyü;

**363) Sual:** Naxçıvan torpaqlarının ekoloji vəziyyətinə mənfi təsir göstərən amillərdən biridir?

- A) fitomeliorasiya.
- B) eroziya ;**
- C) quraqlıqlaşma;
- D) səhralaşma;
- E) suvarma;

**364) Sual:** Naxçıvanın rekreasiya və ekoturizm əhəmiyyətli əraziləri:

- A) doğru cavab yoxdur.
- B) milli park, Təbiət qoruğu və tarixi abidələr ;**
- C) dağlıq sahələr;
- D) meşə sahələri;
- E) su anbarları ətrafi;

**365) Sual:**Naxçıvan torpaqlarında eroziya prosesini sürətləndirən amillərdən deyil?

- A) fiziki aşınmanın intensivliyi;
- B) zəngin bitki örtüyü.**
- C) yarımsəhra iqlimi;
- D) dağlıq relyefi ;
- E) heyvandarlığın inkişafı;

**366) Sual:**Kür-Araz ovalığında torpaqların şoranalmasına səbəb olmayan amil?

- A) suvarma kanallarında beton örtüklərin olmaması
- B) növbəli əkin sisteminin tətbiq olunması**
- C) suvarmanın düzgün aparılmaması
- D) torpağın tərkibində asan həll olunan duzların olması
- E) mümkün buxarlanmanın çox olması

**367) Sual:**Dağlıq Şirvan İR-nm ekoloji mühitinə mənfi təsir göstərən proseslərdir: 1)yüngül sənayenin inkişafı,2)taxılçılığın inkişafı,3)eroziya,4)sürüşmə,5)vulkan fəaliyyəti,6)sel və daşqın

- A) 2,3,5
- B) 3,4,6**
- C) 1,3,5
- D) 2,4,5
- E) 1,2,6

**368) Sual:**Dağlıq Şirvan İR-nın atmosfer hövzəsində rast gəlinən tullantılardandır:

- A) karbohidrogenlər
- B) toz,karbon,azot və kükürd oksidləri**
- C) benzopirenlər
- D) xlor və flor birləşmələri
- E) ammonyak,toz və ağır metallar

**369) Sual:**Dağlıq Şirvan İR-nm torpaq örtüyünün ekoloji vəziyyətinə mənfi təsir edir:

- A) vulkan fəaliyyəti
- B) heyvandarlıq, meşələrin qırılması, əkinçilikdə kimyalaşdırma**
- C) rütubət miqdarı
- D) bostançılığın intensiv inkişafı
- E) qara metallurgiya tullantıları

**370) Sual:** Dağlıq Şirvan İR-da ekoloji gərginlik yaranan proseslərdir:

- A) vulkan fəaliyyəti
- B) sel və eroziya**
- C) deflyasiya
- D) meşə meliorasiya
- E) fitomeliorasiya

**371) Sual:** Dağlıq Şirvan İR-da ekoloji gərginlik yaranan endogen proseslərdir:

- A) küləklər
- B) zəlzələ**
- C) insan fəaliyyəti
- D) vulkan fəaliyyəti
- E) iqlim dəyişkənlüyü

**372) Sual:** Dağlıq Şirvan İR-da ekoloji duruma mənfi təsir göstərən amillərdəndir:

- A) təbii landşaftların zənginləşdirilməsi
- B) turizmin inkişafı**
- C) taxılçılığın inkişafı
- D) sulardan kompleks istifadə
- E) torpaqların rekultivasiyası

**373) Sual:** Naxçıvanda dağ-mədən sənayesinin inkişafının yaratdığı ekoloji problemlərdəndir?

- A) meşələrin məhvini.
- B) torpaq-bitki örtüyünün dağılması və çirkənməsi ;**
- C) Naxçıvançayın çirkənməsi;

- D) Arpaçayın çirknlənməsi;
- E) Araz su anbarının çirknlənməsi;

**374) Sual:**Naxçıvanın ekoloji-coğrafi şəraitinin gərginləşməsinin başlıca səbəbi hansıdır?

- A) doğru cavab yoxdur.
- B)** blokada vəziyyətində olması;
- C) İranla həmsərhəd olması ;
- D) əsas ərazidən ayrı düşməsi;
- E) yağışlıların artması;

**375) Sual:**Kür-Araz ovalığında şoranlaşmaya qarşı əsas mübarizə tədbirləri?

- A) torpaqların dincə qoyulması
- B)** Torpaqların yuyulması və kollektor-drenaj şəbəkəsinin çəkilməsi
- C) rekultivasiya aparılması və terraslaşdırma
- D) yamaclarda terrasların düzədilməsi və ağaclar əkilməsi
- E) meşə zolağının salınması və beton bəndlər çəkilməsi

**376) Sual:**Dağlıq Şirvan İR-da ekoloji problemlərin yaranmasının başlıca təbii amilləridir:

- A) kimya sənayesinin inkişafı
- B)** fizcoğrafi xüsusiyyət və geoloji quruluş
- C) antropogen fəaliyyət növləri
- D) heyvandarlığın intensiv inkişafı
- E) üzümçülüyün inkişafı

**377) Sual:**Dağlıq Şirvan İR-da ekoloji sistemin dayanıqlığının yüksəlməsinə təkan vermişdir:

- A) yeyinti sənayesinin inkişafı
- B)** qoruqların yaranması
- C) antropogen fəaliyyət
- D) aqromeliorasiya
- E) heyvandarlığın inkişafı

**378) Sual:**Naxçıvanda yaradılmış Milli park və onun yaranma tarixi hansıdır?

- A) Culfa – 2005-ci il.
- B) Ordubad – 2003-cü il ;**
- C) Sədərək- 1995-ci il;
- D) Şərur – 1999-cu il;
- E) Şahbuz – 2000-ci il ;

**379) Sual:**Naxçıvanda yaradılmış Dövlət Təbiət qoruğu və onun yaranma tarixi hansıdır?

- A) Ordubad – 2008-cü il.
- B) Şahbuz – 2003-cü il ;**
- C) Şərur – 2000-ci il;
- D) Kəngərli – 2005-ci il;
- E) Sədərək - 2007-ci il;

**380) Sual:**Naxçıvan şəhərində atmosferin çirkəlmə mənbələri hansılardır?

- A) yeyinti sənayesi;
- B) avtomobil nəqliyyatı və tikinti materialları istehsalı ;**
- C) yüngül sənaye;
- D) məişət tullantıları;
- E) yeyinti sənayesi;

**381) Sual:**Dağlıq Şirvan İR-da torpaqların deqredasiyası səbəblərindəndir

- A) rekultivasiya işləri
- B) sürüşmələr**
- C) fitomeliorasiya
- D) aqrotexniki tədbirlər
- E) vulkan fəaliyyəti

**382) Sual:**Dağlıq Şirvan İR-nın təbii su mənbələrinin ekoloji vəziyyətinə mənfi təsir göstərir:

- A) yüngül sənaye
- B) antropogen amillər**

- C) əkinçiliyin inkişafı
- D) heyvandarlığın inkişafı
- E) üzümçülük

**383) Sual:**Azərbaycanda ekoloji baxımdan ən gərgin region hansıdır?

- A) Naxçıvan.
- B) Abşeron ;**
- C) Kiçik Qafqaz;
- D) Böyük Qafqaz;
- E) Lənkəran;

**384) Sual:**Abşeron regionunda ekoloji problemin yaranması başlanmışdır?

- A) metallurgiya sənayesinin inkişafından sonra.
- B) neft hasilatından sonra ;**
- C) neft emalından sonra;
- D) neft daşınmasından sonra;
- E) yeyinti sənayesinin inkişafından sonra;

**385) Sual:**Abşeron regionunda ekoloji problemlərin yaranma səbəblərindən biridir?

- A) yüngül sənayesi tullantıları.
- B) kimya sənayesi tullantıları;**
- C) maşınqayırma sənayesi tullantıları;
- D) qara metallurgiya sənayesi tullantıları;
- E) yeyinti sənayesi tullantıları;

**386) Sual:**Abşeron regionunda başlıca çırklənmə mənbələri:

- A) heyvandarlıq təsərrüfatı tullantıları.
- B) avtomobil nəqliyyatı və sənaye tullantıları ;**
- C) kənd təsərrüfatı;
- D) yüngül və yeyinti sənayesi tullantıları ;
- E) maşınqayırma sənayesi tullantıları ;

**387) Sual:** Abşeron regionunu daha çox çirkəkdirən maddə:

- A) maye formalı tullantılar;
- B) karbohidrogenlər.**
- C) xlordur;
- D) bərk tullantılar;
- E) toksik tullantılar;

**388) Sual:** Abşeron göllərinin başlıca çirkənmə mənbələridir:

- A) maşınqayırma sənayesi çirkəb suları.
- B) neft məhsulları və məişət çirkəb suları ;**
- C) kimya sənayesib çirkəb suları ;
- D) metallugiya sənayesi çirkəb suları;
- E) yeyinti sənayesi çirkəb suları;

**389) Sual:** Abşeron regionunda ətraf mühitə daha çox ziyan vuran sənaye müəssisələri:

- A) meşə və ağaç emalı sənayesi.
- B) yanacaq- energetika ;**
- C) qara metallurgiya ;
- D) yeyinti sənayesi;
- E) yüngül sənayə ;

**390) Sual:** Naxçıvan ərazisində bitki və heyvanat aləminin nisbətən kasıb olmasının səbəbi?

- A) denudasiya prosesləri
- B) iqlimin kəskin-kontinental olması**
- C) iqlimin müləyim-kontinental olması
- D) relyefin mürəkkəbliyi
- E) su ehtiyatlarının zənginliyi

**391) Sual:** Abşeron iqtisadi rayonunda ətraf mühitə zərər vuran sənaye sahələrindən biridir:

- A) saxsı qablar zavodu

- B)** kimya və neft kimya sənayesi
- C) meyvə-tərəvəz konservi istehsalı
- D) toxuculuq
- E) mebel istehsalı

**392) Sual:** Abşeron İR-da atmosferin tozla çirkənməsinin başlıca mənbələrindən biridir:

- A) gil hasıləti
- B)** sement istehsalı
- C) azbest istehsalı
- D) kərpic istehsalı
- E) müşardaşı istehsalı

**393) Sual:** Abşeron İR-da atmosfer çirkənməsində 1-ci olan şəhər:

- A) doğru cavab yoxdur
- B)** Bakıdır
- C) Sumqayıtdır
- D) Xırdalandır
- E) Xızıdır

**394) Sual:** Abşeron İR-da ətraf mühitə zərər vuran hasılət sənaye sahələrindən biridir:

- A) torf hasıləti
- B)** neft hasıləti
- C) qaz hasıləti
- D) yanar şist hasıləti
- E) kömür hasıləti

**395) Sual:** Abşeron İR-nun iri şəhərlərində orta sutkalıq qatılıq həddini keşən maddələr:

- A) doğru cavab yoxdur
- B)** azot 4 oksid və toz
- C) karbon oksidi
- D) kükürd anhidridi

E) benzopiren

**396) Sual:** Abşeron regionunda ekoloji vəziyyətin gərginləşmə səbəblərindəndir?

- A) tikintinin inkişafı.
- B)** sənayenin, nəqliyyatın yüksək inkişafı ;
- C) iqlim şəraiti;
- D) kənd təsərrüfatının yüksək inkişafı ;
- E) yeyinti və yüngül sənayenin yüksək inkişafı;

**397) Sual:** Abşeron regionunun torpaqları çirkənlənmişdir:

- A) doğru cavab yoxdur.
- B)** kimya və neft sənayesi tullantıları ilə ;
- C) yüngül sənayesi tullantıları ilə;
- D) yeyinti sənayesi tullantıları ilə;
- E) toxuculuq sənayesi tullantıları ilə ;

**398) Sual:** Abşeron regionunda atmosferə daha çox tullantı atan mənbə:

- A) dəniz nəqliyyatıdır.
- B)** avtomobil nəqliyyatıdır ;
- C) kimya sənayesidir ;
- D) qara metallurgiyadır;
- E) maşınqayırmadır ;

**399) Sual:** Abşeron regionunda sulardan səmərəli istifadə yoludur:

- A) doğru cavab yoxdur.
- B)** dövriyyə su sistemi yaradıb tətbiq etmək ;
- C) suvarma sularına qənaət etmək;
- D) sudan istifadəni məhdudlaşdırmaq;
- E) əhaliyə verilən suyun miqdarını azaltmaq;

**400) Sual:** Abşeron regionunun ekoturizm əhəmiyyətli sahəsi:

- A) doğru cavab yoxdur.
- B) şimal hissəsi ;**
- C) cənub hissəsi;
- D) qərb hissəsi;
- E) şərqi hissəsi;

**401) Sual:** Abşeron İR-da ekoloji gərginliyin artması səbəbləri:

- A) meşələrin məhvi
- B) urbanizasiya və demoqrafik gərginlik**
- C) əhalinin qeyri bərabər yerləşməsi
- D) hündürmərtəbəli binalar
- E) kənd təsərrüfatının ifrat kimyalaşdırılması

**402) Sual:** Abşeron İR-da ətraf mühitin çirkənməsində, tullantıların yayılmasında öz təsirini göstərən amillər:

- A) iqtisadi amillər
- B) təbii coğrafi amillər**
- C) sosial amillər
- D) demoqrafik amillər
- E) hüquqi amillər

**403) Sual:** Abşeron regionunda məhdud təbii resurslardandır:

- A) tikinti resursları.
- B) su resursları ;**
- C) bitki resursları;
- D) torpaq resursları;
- E) yanacaq resursları ;

**404) Sual:** Abşeron regionunda bitki və heyvanat aləminin mühafizəsi məqsədi ilə yaradılmış Milli parklar?

- A) Qobustan və Dənizkənarı.
- B) Abşeron və Altıağac;**
- C) Qobustan və Altıağac;

- D) Dənizkənarı və Şirvan;
- E) Abşeron və Qobustan;

**405) Sual:**Abşeron iqtisadi rayonunda (İR) ekoloji gərginliyə səbəb olan başlıca sənaye sahəsi:

- A) mebel istehsalı
- B) neft hasilatı və emalı**
- C) yüngül sənaye
- D) yeyinti sənayesi
- E) tikiş trikotaj istehsalı

**406) Sual:**Atmosferə atılan tullantıların həcminə və xüsusi çökisinə görə 1-ci yerdə olan iqtisadi rayon:

- A) Lənkərandır
- B) Abşerondur**
- C) Gəncə-Qazaxdır
- D) Arandır
- E) Naxçıvandır

**407) Sual:**Abşeron İR-da ekoloji gərginliyi artırın səbəblərdən biridir:

- A) üzümçülüyün inkişafı
- B) avtomobil nəqliyyatının inkişafı**
- C) tərəvəzçiliyin inkişafı
- D) elektrik dəmir yollarının inkişafı
- E) dəniz nəqliyyatının inkişafı

**408) Sual:**Aran İR – da ekoloji problemlərin yaranma səbəblərindəndir:

- A) tikiş – trikotaj istehsalı
- B) kənd təsərrüfatının intensiv inkişafı**
- C) toxuculuğun inkişafı
- D) mebel istehsalı
- E) quru subtropik meyvəçiliyin inkişafı

**409) Sual:** Aran İR – da torpaqların çirknlənmə səbəblərindən biridir.

- A) toxuculuq sənayesi.
- B) neft hasilatı**
- C) meyvəciliyin inkişafı
- D) energetikanın inkişafı
- E) qaz formalı tullantılar

**410) Sual:** Aran İR – da ətraf mühiti qaz və toz formulu tullantılarla çirknləndirən başlıca sənaye sahələri. 1. energetika 2. əlvan metallurgiya 3. kimya 4. yüngül sənaye 5. mebel istehsalı 6. tikinti materialları istehsalı

- A) 2,4,5
- B) 1,3,6**
- C) 1,4,6
- D) 2,3,4
- E) 3,4,5

**411) Sual:** Aran İR – nın kənd təsərrüfatında suvarma əkinçiliyinin inkişafının mənfi ekoloji nəticələridir:

- A) fitomeliorasiya
- B) irriqasiya eroziyası**
- C) meliorasiya
- D) irriqasiya
- E) meyvə bağlarının quruması

**412) Sual:** Aran İR – da ən mühüm ekoloji problemlərdən biridir:

- A) aqromeliorativ tədbirlər
- B) torpağın şoranlaşması**
- C) torpaqların meliorasiyası
- D) torpaq bərpa işləri
- E) torpaq irriqasiyası

**413) Sual:** Aran İR – da atmosferin çirknlənmə səbəbləridir:

- A) doğru cavab yoxdur

- B)** sənaye və avtomobil nəqliyyatı
- C) kənd təsərrüfatı
- D) mənzil – kommunal təsərrüfatı
- E) su nəqliyyatı

**414) Sual:** Aran İR – da ətraf mühitə ən çox zərər vuran təsərrüfat sahələrindən biridir:

- A) ayaqqabı istehsal müəssisəsi
- B)** DRES – lər
- C) cihazqayırma müəssisələri
- D) yüngül sənaye
- E) gəmiqayırma sənayesi

**415) Sual:** Aran İR – da atmosfer havasına atılan tullantıların həcmində və xüsusi çəkisinə görə öndədir:

- A) Salyan şəhəri
- B)** Mingəçevir şəhəri
- C) Şirvan şəhəri
- D) Yevlax şəhəri
- E) Bərdə şəhəri

**416) Sual:** Aran İR – nın atmosfer havasında orta qatılıq həddindən yüksəkdir:

- A) hidrogen – sulfidin miqdarı
- B)** tozun miqdarı
- C) aerozolun miqdarı
- D) hisin miqdarı
- E) benzol miqdarı

**417) Sual:** Aran İR – da yerləşən iri sənaye şəhərlərində ətraf mühitə daha çox tullantı atan təsərrüfat sahəsidir:

- A) bağçılıq təsərrüfatı
- B)** nəqliyyat təsərrüfatı
- C) metallurgiya sənayesi
- D) Üzümçülük təsərrüfatı

E) kimya sənayesi

**418) Sual:** Aran İR – da ətraf mühitə ən çox tullantı atan sənaye şəhəridir:

- A) İmişli şəhəri
- B) Mingəçevir şəhəri**
- C) Şirvan şəhəri
- D) Yevlax şəhəri
- E) Bərdə şəhəri

**419) Sual:** Aran İR – da gedən təbii – ekzogen proseslərdən biridir:

- A) aqromeliorasiya
- B) səhralaşma**
- C) deflyasiya
- D) irriqasiya
- E) fitomeliorasiya

**420) Sual:** Aran İR – da səhralaşma prosesinin başlıca səbəbləridir

- A) səpələnən radiasiya
- B) rütubət çatışmazlığı, buxarlanmanın çoxluğu**
- C) rütubət bolluğu
- D) ifrat buludluluq
- E) zəngin meşə örtüyü

**421) Sual:** Aran İR – da çirkənlənmiş, korlanmış, dağılmış torpaqların bərpası üçün tələb olunur:

- A) irriqasiya
- B) rekultivasiya**
- C) meliorasiya
- D) aqromeliorasiya
- E) deflyasiya

**422) Sual:** Aran İR – da iri sənaye şəhərləri ətrafında torpaqların ağır metallarla çirkənməsi səbəb olur:

- A) irriqasiyanın intensivləşməsinə
- B)** bitki örtüyünün kasıblaşmasına
- C) meşə bərpa işlərinin ləngiməsinə
- D) yaşıllıqların artmasına
- E) bitkilərin fotosintez prosesinə

**423) Sual:** Aran İR ərazisindəki göllərin ekoloji vəziyyətinin pisləşməsinə təsir göstərir:

- A) göllər ətrafında ekoturizmin zəif inkişafı
- B)** lillənmə və bitki köklərinin toplanması
- C) sudan suvarmada istifadə
- D) su hövzələrində düşən yağışlılar
- E) sularda balıqçılığın inkişafı

**424) Sual:** Aran İR – dan axan çayların su anbarları vasitəsi ilə tənzimlənməsinin mənfi ekoloji nəticələrindən biridir:

- A) çaylarda daşqınların azalması
- B)** tuqay meşələrinin məhvi
- C) balıqçılıq təsərrüfatının məhvi
- D) idman kompleksinin ləğvi
- E) çaylarda daşqınların artması

**425) Sual:** Aran İR – da ekoloji problemlərin yaranmasına təkan verən təbii amillərdir:

- A) sıx meşə örtüyü
- B)** fizcoğrafi xüsusiyyət və ekzogen proseslər
- C) intensiv yağışlılar
- D) səpələnən radiasiyanın çoxluğu
- E) antropogen amillər

**426) Sual:** Aran İR – da pambıqçılığın intensiv inkişafının yaratdığı mənfi ekoloji nəticələrdəndir:

- A) torpaqlara üzvi gübrələrin verilməsi
- B)** torpaqların kimyəvi çirkənməsi
- C) torpaqların suvarılması

- D) torpaqlarda meliorasiya tədbirləri
- E) torpaqların yuyulması

**427) Sual:** Aran İR ərazisindən axan və ən çox çirkənməyə məruz qalan çayı:

- A) Goyçay çayı
- B) Kür çayı**
- C) Tərtərçay
- D) Türyançay
- E) Bolqarçay

**428) Sual:** Aran İR – da daşqınların yaratdığı ekoloji təhlükələrdəndir 1. təkrar şoranlaşma 2. bitki örtüyünün zənginləşməsi 3. bataqlıqlaşma 4. torpağın məhsuldarlığının artması 5. torpağın lillə örtülməsi 6. tuqay meşələrinin bərpası

- A) 2,4,6
- B) 1,3,5**
- C) 2,3,4
- D) 1,2,6
- E) 4,5,6

**429) Sual:** Gəncə Qazax İR – da ekoloji problemlərin yaranmasına təkan verən təbii amillərdir:

- A) insan amili
- B) relyef və geoloji qurulus**
- C) sənayenin inkişafı
- D) Kür suyundan səmərəli istifadə
- E) kartofçuluğun inkişafı

**430) Sual:** Abşeronun Xəzər sahilləri daha çox çirkənmişdir?

- A) kimyəvi aktiv maddələrlə.
- B) neft, fenol və bakteriyalarla ;**
- C) qələvilərlə ;
- D) turşularla;
- E) səthi aktiv maddələrlə;

**431) Sual:**Azərbaycanda dağ-mədən sənayesinin inkişafı ilə əlaqədar ekoloji problemlərin yaranması hansı dövrdən başlamışdır?

- A) XXI əsrin əvvəllərindən.
- B) XX əsrin II yarısından;**
- C) XIX əsrin I yarısından;
- D) XIX əsrin II yarısından;
- E) XX əsrin I yarısından;

**432) Sual:**Dağ-mədən sənayesinin daha çox mənfi ekoloji təsir göstərdiyi təbii komponentidir:

- A) üzüm bağları.
- B) torpaq örtüyü ;**
- C) bitki örtüyü;
- D) hava hövzəsi;
- E) əhalinin şəxsi təsərrüfatı;

**433) Sual:**Dağ-mədən sənayesi rayonlarında torpaq-bitki örtüyü aşağıdakı mənfi ekoloji təsirlərə məruz qalır:

- A) doğru cavab yoxdur.
- B) torpaq-bitki örtüyü deqredasiyaya uğrayır ;**
- C) meşələr kolluqlarla əvəz olunur;
- D) torpaqlardan səmərəli istifadə olunur;
- E) rekultivasiyaya ehtiyac qalmır ;

**434) Sual:**Naxçıvanda dağ-mədən işlərinin aparıldığı və təbii mühitə daha çox ziyan filiz mədənləri aşağıdakılardır:

- A) doğru cavab yoxdur.
- B) Gümüşlü və Parağaçay ;**
- C) Darıdağ və Ağdərə;
- D) Şahtaxtı və Nehrəm;
- E) Ordubad və Ağdərə;

**435) Sual:**Dağ-mədən sənayesinin mənfi ekoloji nəticələrini aradan qaldırmaq tədbirləri siyahısına daxildir:

- A) doğru cavab yoxdur.

- B)** süxurların kompleks və ya təkrar emalı;
- C) hasilatın məhdudlaşdırılması;
- D) hasilatın artırılması;
- E) təbii resurslardan intensiv istifadə;

**436) Sual:**Qeyri-filiz hasilatı rayonlarında ətraf mühitin mühafizəsinin təmini tədbirlərindəndir:

- A) doğru cavab yoxdur .
- B)** rekultivasiya və fitomeliorasiya;
- C) hasilatın kompleksliliyi ;
- D) hasilatın genişləndirilməsi;
- E) aqrotexniki tədbirlər;

**437) Sual:**Gəncə - Qazax İR – da ətraf mühitə zərər vuran sənaye sahəsidir:

- A) maşınqayırma sənayesi
- B)** dağ – mədən sənayesi
- C) yüngül sənayə
- D) yeyinti sənayesi
- E) şərabçılıq

**438) Sual:**Gəncə - Qazax İR – da ekoloji mühitə ciddi zərər vuran sənaye sahələrindən biridir:

- A) yeyinti sənayesi
- B)** əlvan metallurgiya
- C) toxuculuq sənayesi
- D) mebel istehsalı
- E) çini qablar zavodu

**439) Sual:**Gəncə - Qazax İR – da atmosferi tozla daha çox çirkənləndirən sənaye sahəsidir:

- A) cihazqayırma sənayesi
- B)** tikinti materialları istehsalı
- C) yüngül sənayə
- D) mebel istehsalı

E) elektrotexnika sənayesi

**440) Sual:** Gəncə - Qazax İR – da atmosferə zərərli tullantı atan təsərrüfat sahəsidir:

- A) gön – dəri istehsalı
- B) nəqliyyat**
- C) kənd təsərrüfatı
- D) elektrotexnika sənayesi
- E) avtomobilqayırma

**441) Sual:** Gəncə - Qazax İR – da atmosferə atılan tullantılar daha çox hansı mənşəlidir?

- A) toz və his
- B) qaz və maye**
- C) maye
- D) toz
- E) aerozol

**442) Sual:** Gəncə - Qazax İR – da faydalı qazıntıların istismarının mənfi ekoloji nəticələridir:

- A) sulardan istifadənin optimallaşdırılması
- B) torpaqların deqradasiyası**
- C) meşə meliorasiya
- D) torpaqların rekultivasiyası
- E) torpaqdan səmərəli istifadə

**443) Sual:** Gəncə - Qazax İR – da dağ – mədən sənayesinin ətraf mühitə vurduğu zərərin nəticəsidir.

- A) doğru cavab yoxdur
- B) torpaq eroziyası**
- C) torpaq rekultivasiyası
- D) torpaq meliorasiya
- E) torpaq irriqasiyası

**444) Sual:** Gəncə - Qazax İR – da ən çox çirkənməyə məruz qalan şəhərdir:

- A) Tovuz
- B) Gəncə**
- C) Naftalan
- D) Şəmkir
- E) Qazax

**445) Sual:** Gəncə - Qazax İR – da təbii resursların hasilatı, daşınması və emalı prosesində ətraf mühitə ekoloji baxımdan vurulan ziyanlar hansı dəyişikliyə səbəb olur:

- A) daşınma xərcləri artır
- B) təbii mühit komponentləri korlanır**
- C) faydalı qazıntıdan kompleks istifadə edilir
- D) torpaq resurslarının mühafizəsi təmin olunur
- E) müasir texnologiyalar tətbiq olunur

**446) Sual:** Gəncə - Qazax İR – da sənaye sahələrinin və nəqliyyatın ətraf mühitə vurduğu zərərin mənfi ekoloji nəticələri: 1. torpaq deqradasiyası 2. torpaq meliorasiyası 3. biomüxtəlifliyin pozulması 4. əhalinin fəaliyyət sahəsinin optimallaşmasına 5. su ehtiyatlarının çirkəlməsi

- A) 2,4,5
- B) 1,3,5**
- C) 1,2,3
- D) 2,3,4
- E) 3,4,5

**447) Sual:** Gəncə - Qazax İR – da yerləşən Daşkəsən dağ-mədən hasilatı sahəsinin tullantı sularının daha çox çirkəldirdiyi çaylar:

- A) İncəçay
- B) Qoşqarçay**
- C) Şəmkirçay
- D) Gəncəçay
- E) Zəyəmçay

**448) Sual:** Gəncə - Qazax İR ərazisindən axan Qoşqarçayın suyunda qatılıq həddini dəfələrlə ötüb keçən hansı kimyəvi elementdir?

- A) sink

- B)** dəmir
- C) mis
- D) qurğuşun
- E) kadimiy

**449) Sual:** Gəncə - Qazax İR – da faydalı qazıntıların hasilatı hansı mənfi ekoloji nəticələrə səbəb olur? 1. torpağın aşınması 2. torpağın strukturunun qorunması 3. eroziyaya 4. torpağın aqromerasiyasına 5. torpaq sürüşməsinə

- A) 1,4,5
- B)** 1,3,5
- C) 1,2,4
- D) 2,3,4
- E) 3,4,5

**450) Sual:** Gəncə - Qazax İR – da ekoloji gərginliyə məruz qalaraq tam çirkənmiş ərazilərdir: 1. Daşkəsən filizsaflaşdırma kombinatı ətrafi 2. alunit hasilatı laylarının ərazisi 3. Gədəbəy mis hasilatı laylarının ərazisi 4. Şəmkir mis yatağı ətrafi 5. Ağstafa sink yatağı ətrafi

- A) 1,4,5
- B)** 1,2,3
- C) 1,3,5
- D) 2,4,5
- E) 2,3,5

**451) Sual:** Gəncə - Qazax İR – da texnogen pozulmuş torpaqların yayıldığı ərazilərdən biridir:

- A) Ceyrançöl ərazisi
- B)** Gəncə Gil Torpaq kombinatının şlamları altında qalan torpaq sahələri
- C) Hacıkənd ətrafi
- D) Gəncə yeyinti sənaye müəssisələrinin tullantıları altında qalan torpaqlar
- E) Xoşbulaq yaylağı

**452) Sual:** Gəncə – Qazax İR ərazisində yaranan möişət çirkab suların çirkəndirdiyi əsas çaylardır:

- A) doğru cavab yoxdur
- B)** Kür, Gəncəçay, Şəmkirçay

- C) Zəyəmçay, İncəçay, Kürmükçay
- D) Tovuzçay, Əsrikçay
- E) İncəçay, Əsrikçay, Qaraçay

**453) Sual:** Gəncə - Qazax İR – da antropogen təzyiqə məruz qalan göldür:

- A) Şamligöl
- B) Göygöl**
- C) Zəligöl
- D) Maralgöl
- E) Qaragöl

**454) Sual:** Gəncə - Qazax İR – dan axan və ən çox çirkənmiş tranzit çaylardır:

- A) Qoşqarçay, Gəncəçay
- B) Kür, Ağstafaçay**
- C) Şəmkirçay, İncəçay
- D) Tovuzçay, Əsrikçay
- E) Zəyəmçay, Gəncəçay

**455) Sual:** Gəncə - Qazax İR ərazisində meşələrin qırılmasının mənfi ekoloji nəticələridir:

- A) yağıntının artması
- B) eroziya, sel, sürüşmə artır**
- C) əkin sahələri genişlənir
- D) kserofit bitkilərin inkişafı zəifləyir
- E) fitomeliorasiya tədbirlərinin aparılması

**456) Sual:** Gəncə - Qazax İR – da təbii komplekslərin mühafizəsi üçün yaradılmış təbiət qoruqlarıdır:

- A) doğru cavab yoxdur
- B) Qarayazı, Göy-göl, Eldar şamı**
- C) Maralgöl, Xoşbulaq, Çinarlı
- D) Qaragöl, Hacıkənd, Samux
- E) Qarmaqvarı şam, Ceyrançöl, Xallı

**457) Sual:**Gəncə - Qazax İR – da ətraf mühitin vəziyyətinin ekoloji normalara uyğunlaşdırılması məqsədi ilə tələb olunur:

- A) doğru cavab yoxdur
- B)** təbiətdən istifadənin idarə olunması və tənzimlənməsi
- C) istehsal sahələrinin genişləndirilməsi
- D) faydalı qazıntılardan eninə istifadə
- E) qara və əlvan metallurgiya müəssisələrinin genişləndirilməsi

**458) Sual:**Gəncə - Qazax İR – da rekreatiya ehtiyatlarından intensiv istifadə səbəb olur

- A) əhaliaclıq çəkirk
- B)** rekreatiya ərazilərinə antropogen təzyiq artır
- C) ətraf mühitdən kompleks istifadə olunur
- D) təbii komplekslərdən səmərəli istifadə olunur
- E) ekoloji mühit normalaşır

**459) Sual:**Gəncə Qazax İR – da ekoloji mühitə ciddi zərər vuran təbii prosesdir:

- A) insan fəaliyyəti
- B)** zəlzələlər
- C) təbiətdən səmərəli istifadə
- D) dağəmələgəlmənin sabitləşməi
- E) palçıq vulkanı

**460) Sual:**Dağ-mədən hasıləti rayonlarında ətraf mühitin mühafizəsi tədbirlərindən deyil:

- A) kompleks emal və təkrar istehsal;
- B)** doğru cavab yoxdur .
- C) rekultivasiya;
- D) fitomeliorasiya;
- E) meşə meliorasiya;

**461) Sual:**Azərbaycanda “Ekoloji təhlükəsizlik haqqında” qanun qəbul olunmuşdur?

- A) 2000-ci ildə

- B) 1999-ci ildə
- C) 1996-ci ildə
- D) 1997-ci ildə
- E) 1998-ci ildə

**462) Sual:**Azərbaycanda “Ətraf mühitin mühafizəsi” haqqında qanun qəbul edilmişdir?

- A) 2000-ci ildə
- B) 1999-cu ildə**
- C) 1996-ci ildə
- D) 1997-ci ildə
- E) 1998-ci ildə

**463) Sual:**Azərbaycanda “Atmosfer havasının mühafizəsi” haqqında qanun qəbul edilmişdir?

- A) 2000-ci ildə
- B) 2001-ci ildə**
- C) 1997-ci ildə
- D) 1998-ci ildə
- E) 1999-cu ildə

**464) Sual:**Azərbaycanda “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” qanun qəbul edilmişdir?

- A) 1999-cu ildə
- B) 1997-ci ildə**
- C) 1995-ci ildə
- D) 1996-ci ildə
- E) 1998-ci ildə

**465) Sual:**Azərbaycanda “Su təchizatı və tullatı sular haqqında” qanun qəbul edilmişdir?

- A) 1998-ci ildə
- B) 1999-ci ildə**
- C) 1995-ci ildə
- D) 1966-ci ildə

E) 1997-ci ildə

**466) Sual:** “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir?

- A) 2005-ci ildə
- B)** 1998-ci ildə
- C) 1995-ci ildə
- D) 1996-ci ildə
- E) 1997-ci ildə

**467) Sual:** Azərbaycan Respublikasının Cinayət məcəlləsinin hansı maddələri ekoloji cinayətlərə həsr olunmuşdur?

- A) 130-170-ci maddələri
- B)** 247-261-ci maddələri
- C) 112-135-ci maddələri
- D) 105-156-ci maddələri
- E) 101-205-ci maddələri

**468) Sual:** Azərbaycanda radiosiya fonu yüksək olan ərazilərdəndir ?

- A) Naxçıvan
- B)** Abşeron yarımadası
- C) Arazboyu düzənliklər
- D) Acınohur
- E) Lənkəran regionu

**469) Sual:** Azərbaycanda dağ-mədən sənayesinin inkişafı ilə əlaqədar daha çox ekoloji gərginliyə məruz qalmışdır:

- A) Füzuli rayonu;
- B)** Daşkəsən rayonu.
- C) Şahbuz rayonu;
- D) Gədəbəy rayonu;
- E) İsmayıllı rayonu;

**470) Sual:** Dağ-mədən sənayesinin tullantılarından daha çox çirkənmiş çay:

- A) Kondələnçaydır.
- B) Qoşqarçaydır;**
- C) Filizçaydır;
- D) Gəncəçaydır;
- E) Tərtərçaydır;

**471) Sual:** Dağ-mədən sənayesinin inkişafının mənfi ekoloji təsir göstərdiyi inzibati rayonlardandır :

- A) doğru cavab yoxdur .
- B) Gədəbəy, Kəlbəcər və Laçın;**
- C) Şəki, Qəbələ və Qax;
- D) Füzuli, Qubadlı və Şuşa ;
- E) Oğuz, Culfa və Quba;

**472) Sual:** Dağ-mədən sənayesinin Abşeronda yaratdığı ekoloji problemdir:

- A) doğru cavab yoxdur .
- B) torpaqların deqredasiyası ;**
- C) meşələrin məhvini;
- D) təbii göllərin çirkənməsi;
- E) əkin sahələrinin azalması;

**473) Sual:** Abşeron regionunda ekoloji gərginliyi aradan qaldırmağın ən perspektivli yolu?

- A) doğru cavab yoxdur
- B) tullantısız və az tullantılı texnoloqiyalara keçmək**
- C) istehsal həcmini azaltmaq
- D) zərərli istehsal sahələrini Abşerondan köçürmək
- E) ətraf mühitə ziyan vuran istehsal sahələrini bağlamaq

**474) Sual:** Abşeronda atmosfer havasının çirkənməsinin əsas mənbələri?

- A) yeyinti sənayesi və neft hasilatı.
- B) neft-kimya və avtomobil nəqliyyatı**
- C) yeyinti və yüngül sənaye

D) maşınqayırma və boru kəmər nəqliyyatı

E) dəmir yol nəqliyyatı, cihazqayırma

**475) Sual:** Abşeron regionunda hansı növ elektrik stansiyası tikmək ekologi baxımdan ziyanlıdır?

A) qazla işləyən İEM

**B)** AES

C) külək ES

D) külək ES

E) qazla işləyən İES

**476) Sual:** Abşeronda atmosfer havasının çirkənməsinin əsas mənbələri? 1. Avtomobil nəqliyyatı 4. Neftayırma zavodları  
5. Yüngül sənaye 2. Neft-kimya-müəssisələri  
3. Yeyinti sənaye 6. Dəniz yolu nəqliyyatı

A) 4,5,6

**B)** 1,2,4

C) 1,3,4

D) 2,3,6

E) 3,4,5

**477) Sual:** Azərbaycanın iri sənaye şəhərlərində ekoloji problemlərin yaranma səbəbləri:

A) heyvandarlığın inkişafı.

**B)** sənaye və nəqliyyatın inkişafıdır;

C) tikintinin inkişafıdır;

D) əhalinin səmərəli yerləşməsidir;

E) əkinçiliyin inkişafıdır;

**478) Sual:** Bakı şəhərində ekoloji problemləri yaratmışdır:?

A) metal emalı tullantıları.

**B)** neft hasilatı, emalı və neft-kimya sənayesi tullantıları ;

C) yeyinti sənayesi tullantıları;

D) maşınqayırma sənayesi tullantıları;

E) kənd təsərrüfatında tətbiq olunan pestisidlər;

**479) Sual:**Mingəçevir şəhərində ekoloji vəziyyəti gərginləşdirən çirkənmə mənbəyi:

- A) doğru cavab yoxdur.
- B)** energetika müəssisəsi;
- C) toxuculuq kombinatı;
- D) kənd təsərrüfatı maşinqayırma müəssisəsi;
- E) rezin məmulatları zavodu;

**480) Sual:**Sumqayıt şəhərində ekoloji problemlərin yaranma səbəbi:

- A) doğru cavab yoxdur.
- B)** kimya sənayesinin inkişafıdır;
- C) maşinqayırmanın inkişafıdır ;
- D) yüngül sənayenin inkişafıdır;
- E) qara metallurgiyanın inkişafıdır ;

**481) Sual:**Şirvan şəhərində ekoloji vəziyyəti gərginləşdirən çirkənmə mənbəyi:

- A) elektrotexnika zavodu
- B)** energetika müəssisəsi
- C) toxuculuq kombinanti
- D) kənd təsəssrufatı maşinqayırma müəssisələri
- E) rezin məmulatları zavodu

**482) Sual:**Azərbaycanda Bakı, Sumqayıt, Daşkəsən şəhərləri üçün ümumi olan və ətraf mühitə ziyan vuran sənaye sahəsi?

- A) cihazqayırma
- B)** qara metallurgiya
- C) elektrotexnika
- D) neft-kimya
- E) neft maşinqayırması

**483) Sual:**Abşeronda hansı növ elektrik stansiyası tikmək ekoloji cəhətdən daha sərfəlidir?

- A) mazutla işləyən İES

- B)** külək elektrik stansiyası
- C) geotermal elektrik stansiyası
- D) su elektrik stansiyası
- E) qabarma elektrik stansiyası

**484) Sual:** Yuxarı Qarabağ İR- da ekoloji vəziyyəti gərginləşdirən təbii amillərdir:

- A) yüksək olmayan dağlar
- B)** fizcoğrafi xüsusiyyət və geoloji quruluş
- C) insan amili
- D) işgal amili
- E) düzənliliklər

**485) Sual:** Hazırda Yuxarı Qarabağ İR – da yaranmış ekoloji problemlərin başlıca səbəbi:

- A) yeraltı sulardan istifadə
- B)** işgal və təbii resursların dağıdılması
- C) təbii resursların kompleks istifadəsi
- D) bol günəş enerjisi
- E) yağıntılar

**486) Sual:** Yuxarı Qarabağ İR – nın təbii su mənbələrinin başlıca çirkənmə səbəbləridir:

- A) ərinti qaz suları
- B)** sənaye və məişət çirkəb suları
- C) suvarma suları
- D) rekreasiya məqsədilə istifadə
- E) yağıntı suları

**487) Sual:** Yuxarı Qarabağ İR – da torpaq eroziyاسının səbəblərindən biridir

- A) dolu düşməsi
- B)** hərbi texnikanın hərəkəti
- C) yeraltı sular
- D) meşə meliorasiya

E) rekultivasiya

**488) Sual:** Yuxarı Qarabağ İR – da torpaqların sıradan çıxmasının antropogen səbəblərindən biridir:

- A) küləklər
- B) hərbi texnika və silahlardan intensiv istifadə**
- C) güclü yağışlar
- D) yeraltı suların səthə çıxması
- E) günəş radiasiyası

**489) Sual:** Yuxarı Qarabağ İR – nin işgalinin mənfi ekoloji nəticələridir:

- A) meşə bərpa işlərinin yüksəlməsi
- B) təbii landşaftların deqradasiyası**
- C) antropogen landşaftların azalması
- D) mədəni landşaftların yaranması
- E) torpaqlardan səmərəli istifadə

**490) Sual:** Yuxarı Qarabağın işgal altındakı ərazilərdə ətraf mühitin müasir vəziyyəti səciyyələnir:

- A) doğru cavab yoxdur
- B) ekosistemlərin tənəzzülü**
- C) mədəni landşaftların bərpası
- D) torpaq – bitki ehtiyatlarından səmərəli istifadə
- E) fitomeliorativ tədbirlərin optimallaşdırılması

**491) Sual:** Yuxarı Qarabağ İR – nın ekoloji mühitinə vurulan zərərlərdən biridir:

- A) irriqasiya
- B) qiymətli ağac növlərinin məhvini**
- C) baleneoloji ehtiyatlardan səmərəli istifadə
- D) fitomeliorativ tədbirlər
- E) rekultivasiya

**492) Sual:** Yuxarı Qarabağ İR – da meşələrin məhvinin mənfi ekoloji nəticələridir:

- A) zoosenozların inkişafı
- B) heyvanat aləminin məhvi və eroziya**
- C) əhalinin yanacaqla təmini
- D) kənd təsərrüfatının inkişafı
- E) fitosenozların inkişafı

**493) Sual:** Yuxarı Qarabağ İR – da Ermənistanın həyata keçirdiyi ekoloji terrorun nəticəsidir:

- A) torpaq meliorasiyası
- B) təbii komplekslərin məhvi**
- C) mədəni landşaftların yaranması
- D) meşə bərpa işləri
- E) torpaq rekultivasiyası

**494) Sual:** Yuxarı Qarabağ İR – da ətraf təbii komplekslərə mənfi ekoloji təsirlərin nəticəsidir:

- A) yeraltı sulardan kompleks istifadə
- B) kurort – rekreatiya sərvətlərinin məhvi**
- C) mineral suların istifadə
- D) meşə meliorasiya
- E) torpaq meliorasiyası

**495) Sual:** Yuxarı Qarabağ İR – nın təbii resurslarından intensiv istifadənin mənfi ekoloji nəticələridir 1. fitomeliorasiya 2. eroziya 3. rekultivasiya 4. bitki və heyvanat aləminin məhvi 5. irriqasiya

- A) 1.5
- B) 2.4**
- C) 1.2
- D) 2.3
- E) 4.5

**496) Sual:** Kəlbəcər – Laçın İR – nın müasir ekoloji durumunu kəskinləşdirən başlıca amildir:

- A) doğru cavab yoxdur
- B) Erməni işğalı**

- C) təbiətdən səmərəli istifadə
- D) təbii resurslardan kompleks istifadə
- E) su resurslarının mühafizəsi

**497) Sual:**Kəlbəcər – Laçın İR – da ekoloji vəziyyəti gərginləşdirən təbii ekzogen amilləridir:

- A) palçıq vulkanları
- B) fizcoğrafi şərait və geoloji quruluş**
- C) zəlzələ
- D) vulkan fəaliyyəti
- E) tektonik proseslər

**498) Sual:**Kəlbəcər – Laçın İR – da məhv edilən və ekoloji durumu kəskinləşdirən amillərdəndir:

- A) meşə meliorasiya
- B) çinar və qırmızı palid ağaclarının məhvi**
- C) meliorasiya
- D) İstisu mineral sularının qablaşdırılması
- E) tullantıların təkrar istifadəsi

**499) Sual:**Kəlbəcər – Laçın İR- da ekoloji vəziyyəti gərginləşdirən təbii endogen amildir:

- A) sel
- B) zəlzələ**
- C) günəş radiasiyyası
- D) axar sular
- E) eroziya

**500) Sual:**Azərbaycanda SES-in yaradılmasının ətraf mühitə mənfi ekoloji təsiri hansılardır?

- A) doğru cavab yoxdur
- B) şoranalışma və tuqay meşələrinin məhvildir**
- C) iqlimə təsiridir
- D) torpaq eroziyasıdır
- E) sürüşmənin intensivləşməsidir

**501) Sual:** Neft emalı və neft-kimya sənayesinin zərərli tullantıları və onların təsirinə məruz qalan şəhər ?

- A) makroelementlər və Sumqayıt
- B) qaz formalı tullantılar və Bakı**
- C) bərk formalı tullantılar və Sumqayıt
- D) ağıt metallar və Gəncə
- E) mikroelementlər və Bakı

**502) Sual:** Neft emalı və neft-kimya sənayesinin zərərli tullantıları aşağıdakılardır? 1.Karbon qazı 4.Ağır metallar 2.Kükürd qazı 5.Azot və xlor qazı  
3.Mikroelementlər 6. Karbohidrogenlər

- A) 2,5,6
- B) 1,2,6**
- C) 1,3,5
- D) 2,4,6
- E) 3,5,6

**503) Sual:** Azərbaycanda energetikanın inkişafı üçün hansı yeni ucuz mənbələrdən istifadə etmək olar və bu mənbələrin üstün cəhəti?

- A) günəş, dəniz cərəyanları-Xəzər sahilində il boyu fəaliyyət göstərir
- B) külək, günəş-ekoloji cəhətdən təmizdir**
- C) uran, torf-ehtiyatları çoxdur
- D) daş kömür, yanar şist-ucuz enerji verirlər
- E) qabarma-çəkilmə, külək-Xəzərdə daha güclüdür

**504) Sual:** Kəlbəcər – Laçın İR – da təbii resurslardan istifadənin mənfi ekoloji aspektləridir:

- A) doğru cavab yoxdur
- B) eroziya, texnogen pozulma**
- C) torpaq rekultivasiyası
- D) fitomeliorasiya
- E) meşə meliorasiya

**505) Sual:** Kəlbəcər – Laçın İR – da təbii komplekslərin mühafizəsi üçün yaradılmış qoruqlardır:

- A) Qarayazı, Maralgöl
- B) Qaragöl, Bəsitçay**
- C) Gøy-göl, Korçay
- D) Qubadlı, Bəndovan
- E) Ağgöl, Türyançay

**506) Sual:** Kəlbəcər – Laçın İR –da faydalı qazıntıların kor təbii mənimsənilməsi ekoloji mühitə ciddi zərər vurmaqla hansı təbii prosesləri intensivləşdirmişdir. 1. deflyasiya 2. eroziya 3. abraziya 4. sürüşmə, sel 5. ekzazasiya 6. uçqun

- A) 1,3,5
- B) 2,4,6**
- C) 1,2,3
- D) 2,3,4
- E) 4,5,6

**507) Sual:** Kəlbəcər – Laçın İR –nın işğalı səbəb olmuşdur:

- A) təbiətdən səmərəli istifadəyə
- B) kurort – rekreatiya resurslarının talan edilməsinə**
- C) meşə bərpa işlərinə
- D) rekultivasiyaya
- E) istisu kurortunun bərpasına

**508) Sual:** Kəlbəcər – Laçın İR ərazisindən axan və ən çox çirklənməyə məruz qalan tranzit çaylardır:

- A) Qaraçay, Quruçay
- B) Oxçuçay, Bazarçay**
- C) Həkəri, Kondələnçay
- D) Tərtərçay, Quruçay
- E) Xaçınçay, Qarqarçay

**509) Sual:** Kəlbəcər – Laçın İR ərazisinə Ermənistən işgalçıları tərəfindən edilən ekoloji təcavüz və ekoloji terror səbəbindən baş vermişdir:

- A) yay otlaqları bərpa edilmişdir
- B) Ekoloji tarazlıq pozulmuşdur**

- C) bitki örtüyü zənginləşmişdir
- D) heyvanat aləmi artmışdır
- E) mədəni landşaft formalaşmışdır

**510) Sual:**Lənkəran – Astara İR – da ətraf təbii mühitin ekoloji vəziyyətinin dəyişməsinə təsir göstərən təbii amillərdir:

- A) rekultivasiya
- B) fizcoğrafi xüsusiyyət və meteoroloji şərait**
- C) insan fəaliyyəti
- D) fitomeliorativ tədbirlər
- E) aqrotexniki işlər

**511) Sual:**Azərbaycanın İES-i ətraf mühitə daha çox ziyan vurur?

- A) torfla işləyəndə
- B) mazutla işləyəndə**
- C) qazla işləyəndə
- D) neftlə işləyəndə
- E) kömürlə işləyəndə

**512) Sual:**Azərbaycanda neft hasilatının mənfi təsir göstərdiyi ərazilərdir?

- A) Gəncə-Qazax düzü
- B) Kür-Araz ovalığı**
- C) Lənkəran ovalığı
- D) Arazboyu düzənlik
- E) Qanux-Əyriçay vadisi

**513) Sual:**Azərbaycanda neft və neft məhsulları ilə daha çox çirkənmiş ərazi haradır?

- A) Samur-Dəvəçi ovalığı
- B) Abşeron yarımadası**
- C) Ceyrançöl-Acınohur
- D) Lənkəran ovalığı
- E) Qarabağ düzü

**514) Sual:**Azərbaycanda neft emalı sənayesinin mənfi ekoloji nəticələri?

- A) doğru cavab yoxdur
- B)** atmosferin çirkəlməsi
- C) torpağın çirkəlməsi
- D) bitki örtüyünün məhvini
- E) heyvanat aləminin məhvini

**515) Sual:**Azərbaycanda istifadəsi mümkün olan perspektiv ekoloji təmiz enerji mənbələri aşağıdakılardır?

- A) doğru cavab yoxdur
- B)** külək və günəş enerjisi
- C) qabarma-çəkilmə enerjisi
- D) geotermal enerji
- E) su enerjisi

**516) Sual:**Azərbaycanda elektroenergetika sənayesinin inkişafının mənfi ekoloji nəticələrinin hiss olunduğu şəhərlər ?

- A) Şirvan, Şamaxı
- B)** Şirvan, Mingəçevir
- C) Bakı, Sumqayıt
- D) Gəncə, Naxçıvan
- E) Mingəçevir, Şəki

**517) Sual:**Azərbaycan neftinin ekoloji baxımdan dünyada məşhurlaşdırılan əsas əlamətlər?

- A) qiymətinin ucuz olması
- B)** tərkibində qatışıqların az olması
- C) respublikanın hər yerində olması
- D) tərkibində parafinin çox olması
- E) tərkibində kükürdün konsentrasiyasının yüksək olması

**518) Sual:**Azərbaycanda neft emalı və neft-kimya sənayesinin mənfi ekoloji təsirlərinə məruz qalan şəhərdir?

- A) Mingəçevir

- B)** Bakı
- C) Sumqayıt
- D) Gəncə
- E) Şirvan

**519) Sual:** Azərbaycanda kimya sənayesinin zərərli tullantılarının təsirinə daha çox məruz qalan təbii komponentdir?

- A) təbii və süni mənbələr
- B)** hava hövzəsi
- C) torpaq
- D) bitki
- E) heyvanat aləmi

**520) Sual:** Ətraf mühiti kimya sənayesi tullantılarının mənfi təsirinə məruz qalan region və şəhər?

- A) doğru cavab yoxdur
- B)** Abşeron və Sumqayıt şəhəri
- C) Kür-Araz və Şirvan şəhəri
- D) Abşeron və Bakı şəhəri
- E) Kiçik Qafqaz və Gəncə şəhəri

**521) Sual:** Kimya sənayesinin tullantılarının təsirinə məruz qalan ərazilərdir?

- A) doğru cavab yoxdur
- B)** Abşeron və Kür-Araz ovalığı
- C) Ceyrançol-Acınohur
- D) Qarabağ və Mil düzü
- E) Samur-Dəvəçi ovalığı

**522) Sual:** Azərbaycanda alüminium sənayesinin inkişafını təmin edən əsas amillər və onların mənfi ekoloji cəhətləri?

- A) doğru cavab yoxdur
- B)** zəngin alunit ehtiyatının, ucuz enerjinin olması-ətraf mühiti daha çox çirkəndirilməsi
- C) işçi qüvvəsi ilə yüksək təminat-enerjiyə tələbat
- D) ixtisaslı kadrların çoxluğu-sudar çox istifadə

E) neft-kimya sənayesinin inkişafi-torpaqların eroziyası

**523) Sual:**Bakı, Gəncə və Sumqayıt şəhərlərində ekoloji vəziyyətin yaxşılaşdırılması üçün görülməsi vacib olan tədbirlər? 1.Müəssələrdə təmizləyici qurğuların qoyulması 2. Tullantısız texnologiyaların tətbiq edilməsi 3. Şəhər ətrafında su anbarlarının yaradılması 4.Sənaye tullantılarının şəhər ətrafında basdırılması 5. Kimya sənayesi müəssələrinin sayının artması

- A) 1.4
- B) 1.2**
- C) 1.3
- D) 2.4
- E) 4.5

**524) Sual:**Kimya sənayəsinin zərərli tullantıları aşağıdakılardır? 1.Benzopiren 4.Karbon qazı 2.Ağır metallar 5. Makroelementlər 3.Kükürd qazı 6. Mikroelementlər

- A) 2,3,5
- B) 1,3,4**
- C) 1,2,5
- D) 2,3,6
- E) 3,5,6

**525) Sual:**Kimya sənayesində ekoloji problemlərin həlli istiqamətləri? 1.Tullantların qarşısını alan texnoloji proseslərin yaradılması 2.Müəssələrin istehsal yönümünü dəyişmək 3.Tullantların zəhərləyici və çirkləndirici maddələrdən təmizlənməsi 4.Müəssisələrin ləğv edilməsi 5.Kimya sənaye müəssəsələri ətrafında sanitər qoruyucu meşə zonalarının salınması

- A) 4.5
- B) 1.3**
- C) 1.4
- D) 2.3
- E) 2.3

**526) Sual:**Lənkəran – Astara İR- da ekoloji vəziyyətin gərginləşməsinə təsir göstərir:

- A) sitrus meyvəciliyinin inkişafi
- B) sənaye və nəqliyyat tullantıları**
- C) yağıntılar

- D) temperatur şəraiti
- E) bitki və heyvanat aləmi

**527) Sual:**Lənkəran – Astara İR – da ekoloji gərginlik yaradan amillərdən biridir:

- A) zəngin meşə örtüyü
- B) əhali sıxlığı**
- C) çayçılığın inkişafı
- D) sitrus meyvəciliyinin inkişafı
- E) xalçaçılığın inkişafı

**528) Sual:**Lənkəran – Astara İR – dan axan çayların əsas çirkənmə mənbələridir:

- A) balıq emalı suları
- B) bərk formalı tullantılar və çirkab suları**
- C) yağış suları
- D) qar ərinti suları
- E) çay emalı suları

**529) Sual:**Lənkəran – Astara İR – nın ekoloji vəziyyətinə mənfi təsir göstərən amillərdən biridir:

- A) iqlim şəraiti
- B) Xəzərin səviyyəsinin qalxması**
- C) çayçılığın inkişafı
- D) yüngül sənayenin inkişafı
- E) meliorativ tədbirlər

**530) Sual:**Lənkəran – Astara İR – da Xəzərin səviyyəsinin qalxmasının göstərdiyi mənfi ekoloji təsirlərdir: 1. həyat səviyyəsinin yaxşılaşması 2. yaşayış məntəqələri və təsərrüfat sahələrinə təsirlər 3. Sahil zonalarında turizmin inkişafı 4. şəxsi təsərrüfatlara dəyən zərər 5. balıqçılığın inkişafı

- A) 1.5
- B) 2.4**
- C) 1.2
- D) 2.3
- E) 3.5

**531) Sual:**Lənkəran – Astara İR – nın sahil ekosistemində baş verən dəyişikliklərin göstərdiyi mənfi təsirlərdəndir:

- A) doğru cavab yoxdur
- B)** kurort – rekreatiya potensialına
- C) balıqçılığın inkişafına
- D) bitki örtüyünə
- E) çay axınına

**532) Sual:**Lənkəran \_ Astara İR – nın dağlıq hissəsində torpaq ekosisteminə dəyən mənfi ekoloji nəticələrdəndir:

- A) rekultivasiya
- B)** su eroziyası və sürüşmə
- C) səhralaşma
- D) şoranlaşma
- E) bataqlıqlaşma

**533) Sual:**Lənkəran – Astara İR – nın dağlıq hissəsində eroziya və sürüşmə proseslərinin intensivləşməsinin başlıca səbəbləridir 1. heyvandarlığın intensiv inkişafı 2. meşələrin qırılması 3. səth sularının miqdarının artması 4. rekultivasiya 5. meşə meliorasiya 6. irriqasiya

- A) 1,4,5
- B)** 1,2,3
- C) 1,2,4
- D) 2,3,5
- E) 3,4,5

**534) Sual:**Lənkəran – Astara İR – da torpaqların zəhərli kimyəvi maddələr və ağır metallarla çirkəlməsinin başlıca səbəbidir:

- A) fitomeliorasiya
- B)** tərəvəzçiliyin inkişafı
- C) çayçılığın inkişafı
- D) sitrus meyvəciliyinin inkişafı
- E) heyvandarlığın inkişafı

**535) Sual:**Lənkəran – Astara İR – nın düzənlik hissələrində torpaqların çirkəlməsinin və strukturunun pozulmasının səbəbləridir 1. kimyalasdırma

2. aqrotexniki qaydaların pozulması 3. fitomeliorasiya 4. rekultivasiya 5. meyvəçiliyin inkişafı

A) 4.5

**B)** 1.2

C) 1.5

D) 2.4

E) 2.3

**536) Sual:** Lənkəran – Astara İR –nın sahil torpaqlarına Xəzərin səviyyəsinin göstərdiyi təsirdir:

A) torpağın məhsuldarlığının artması

**B)** şoranlaşma

C) səhralaşma

D) sürüşmə

E) deflyasiya

**537) Sual:** Lənkəran – Astara İR –nın meşə fonduna vurulan ziyanların başlıca səbəbləridir:

A) milli parkların təşkili

**B)** yanacaq və tikinti məqsədilə istifadə

C) meşə meliorasiya

D) fitomeliorasiya

E) qoruq və yasaqlıqların təşkili

**538) Sual:** Lənkəran – Astara İR –nın meşə ehtiyatlarının məhv edilməsinin mənfi ekoloji nəticələridir:

A) humus qatının zənginləşməsi

**B)** eroziya və sürüşmə

C) yağıntıların artması

D) səhralaşma

E) bataqlıqlaşma

**539) Sual:** Lənkəran – Astara İR –da ekoloji vəziyyətin gərginləşmə səbəbləridir 1. sitrus meyvəçiliyinin inkişafı 2. tərəvəzçiliyin inkişafı 3. turizmin inkişafı 4. çayçılığın inkişafı 5. xalçaçılıq

A) 1.4

**B) 2.3**

- C) 1.2
- D) 3.4
- E) 4.5

**540) Sual:**Lənkəran – Astara İR – da ekoloji duruma mənfi təsir göstərən amillərdəndir:

- A) çay emalı
- B) turizmin inkişafı**
- C) meyvəciliyin inkişafı
- D) meşə örtüyü
- E) balıqçılığın inkişafı

**541) Sual:**Lənkəran – Astara İR – da bitki və heyvanat aləminin mühafizəsi və turizmin inkişafı üçün yaradılmışdır:

- A) Zoopark
- B) Hirkan Milli Parkı**
- C) Züvənd yasaqlığı
- D) Şirvan yasaqlığı
- E) Lerik qoruğu

**542) Sual:**Əlvan metallurgiya sənayesinin zərərli tullantılarının təsirinə məruz qalan məntəqələr?

- A) Naxçıvan və Şəki şəhəri
- B) Gəncə və Daşkəsən rayonu**
- C) Bakı və Şirvan şəhərləri
- D) Sumqayıt və Mingəçevir şəhərləri
- E) doğru cavab yoxdur

**543) Sual:**Əlvan metallurgiya müəssisələri içərisində ətraf mühitə daha çox tullantı atır?

- A) Doğru cavab yoxdur
- B) Gəncə gil-torpaq kombinatı**
- C) Bakı əlvan metalların emalı və təkrar emalı zavodu

- D) Sumqayıt alüminium zavodu
- E) Gəncə əlvan metalların emalı zavodu

**544) Sual:**Azərbaycanın əlvan metallurqiya xammalı və onun hasilatının ətraf mühit komponentlərinə təsiri aşağıdakılardır?

- A) doğru cavab yoxdur
- B)** alunit, torpaq ehtiyatlarının deqradasiyası
- C) boksit, hava hövzəsinin çirknlənməsi
- D) nefelin, suların çirknlənməsi
- E) boksit, torpaqlarının çirknlənməsi

**545) Sual:**Azərbaycanda ən iri qara metallurgiya müəssseləri və onların tullarntıların mənfi təsirinə məruz qalan təbii komponent?

- A) doğru cavab yoxdur
- B)** Sumqayıt boru yayma zavodu, hava və su hövzəsi
- C) Daşkəsən saflaşdırma kombinatı, hava hövzəsi
- D) Bakı təkrar qarametal zavodu, su hövzələri
- E) Sumqayıt boru yayma zavodu. Bitki örtüyü

**546) Sual:**Azərbaycanda sement istehsalı hansı iqtisadi rayonun ətraf mühitinə mənfi təsir edir?

- A) Naxçıvan
- B)** Abşeron
- C) Dağlıq Şirvan
- D) Şəki-Zaqatala
- E) Kür-Araz

**547) Sual:**Azərbaycanda əlvan metallurqiya sənayesinin zərərli tullantılarının təsirinə daha çox məruz qalan komponentlər?

- A) doğru cavab yoxdur
- B)** torpaq və hava
- C) bitki və heyvanat aləmi
- D) göllər və digər sututurlar
- E) atmosfer və heyvanat aləmi

**548) Sual:** Daşkəsən filizsaflaşdırma kombinatı mənfi təsir göstərir?

- A) doğru cavab yoxdur
- B) torpaq ehtiyatlarına**
- C) meşə ehtiyatlarına
- D) hava hövzəsinə
- E) dağ göllərinə

**549) Sual:** Daşkəsəndə dağ-mədən sənayesi tullantılarının təsir göstərdiyi su hövzəsidir?

- A) Tovuz çay
- B) Qoşqar çay**
- C) İncəçay
- D) Şəmkir çay
- E) Zəyəm çay

**550) Sual:** Əlvan metallurgiya sənayesinin ətraf mühitə atdığı tullantılar içərisində üsiünlük təşkil edən qazlar aşağıdakılardır? 1. kükürd 4. hidrogen-sulfat 2. xlor 5. azot 3. karbot 6.benzopiren

- A) 4,5,6
- B) 1,3,5**
- C) 1,2,3
- D) 2,3,4
- E) 3,4,5

**551) Sual:** Gəncə gil-torpaq kombinatının bərk formalı tullantıları və onların göstərdiyi mənfi təsirləridir?

- A) doğru cavab yoxdur
- B) şlamlar, torpaq örtüyünün deqradasiyası**
- C) tozlar, su hövzəsinin çirkənməsi
- D) şlamlar, atmosferin çirkənməsi
- E) tozlar, bitki örtüyünün məhvİ

**552) Sual:** Azərbaycanda ətraf təbii mühitə mənfi təsir göstəriən tikinti materialları istehsalı müəssəsidir?

- A) Bakı kərpiç zavodu

- B)** Qaradağ sement zavodu
- C) Gəncə tikinti materialları kombinatı
- D) Beyləqan kərpiç zavodu
- E) Bakı azbest sement zavodu

**553) Sual:** Naxçıvan İR – da ətraf mühitə antropogen təzyiqin güclənməsi və texnogen landşaftların yaranma səbəbidir:

- A) təbiətdən kompleks istifadə
- B)** təbii resurslarından kor təbii istifadə
- C) təbiətdən səmərəli istifadə
- D) təbii resursların təkrar istifadəsi
- E) təbii resursların qorunması

**554) Sual:** Naxçıvan İR – da ekoloji problemlərin kəskinləşmə səbəblərindəndir:

- A) yeyinti sənayesi
- B)** dağ - mədən sənayesi
- C) toxuculuğun inkişafı
- D) meyvəciliyin inkişafı
- E) şəkər çuqunduru istehsalı

**555) Sual:** Naxçıvan İR – da ekoloji vəziyyətin gərginləşmə səbəblərindəndir:

- A) mineral suların qablaşdırılması
- B)** kənd təsərrüfatının inkişafı
- C) yüngül sənayenin inkişafı
- D) cihazqayırmaların sənayesinin inkişafı
- E) xalçaçılığın inkişafı

**556) Sual:** Naxçıvan İR – da heyvandarlığın intensiv inkişafının mənfi ekoloji nəticələrindəndir:

- A) intensiv sellərin yaranması
- B)** torpaq eroziyası
- C) məhsuldarlığın artması
- D) bitki örtüyünün növ zənginliyinin artması

E) emal müəssisələrinin artması

**557) Sual:** Naxçıvan İR – da torpaq örtüyünün ekoloji vəziyyətinə mənfi təsir edir:

- A) rekultivasiya
- B) eroziya**
- C) biomüxtəliflik
- D) fitomeliorasiya
- E) irriqasiya

**558) Sual:** Naxçıvan İR – da torpaqların ekoloji vəziyyətinin pozulmasına təsir göstərir:

- A) yağıntılar
- B) şoranlaşma**
- C) meşə meliorasiya
- D) rekultivasiya
- E) abraziya

**559) Sual:** Naxçıvan İR – da torpaq eroziyasının qarşısını almaq və ekoloji düzunu yaxşılaşdırmaq tədbirləridir: 1. deflyasiya 2. fitomeliorasiya 3. mühəndisi 4. heyvandarlığı inkişaf etdirmək 5. aqrotexniki 6. şaquli şumlama

- A) 2,5,6
- B) 2,3,5**
- C) 1,2,4
- D) 2,4,5
- E) 3,4,6

**560) Sual:** Naxçıvan İR – nın təsərrüfatına zərər vuran və ekoloji durumu kəskinləşdirən səbəblərdəndir:

- A) torpağın eninə şumlanması
- B) sellər**
- C) meşə meliorasiya
- D) rütubətli iqlim
- E) fitomeliorasiya

**561) Sual:** Naxçıvan İR ərazisindən axan və ən çox çirkənmiş tranzit çaylardır:

- A) Əlincəçay, Araz
- B) Araz, Arpaçay**
- C) Gilançay, Naxçıvançay
- D) Ordubadçay, Əlincəçay
- E) Əylis, Kotan

**562) Sual:** Naxçıvan İR – da ekoloji problemlərin yaranma səbəblərindəndir:

- A) kömür hasilatı
- B) faydalı qazıntıların hasilatı**
- C) xalçaçılığın inkişafı
- D) duz hasilatı
- E) neft hasilatı

**563) Sual:** Naxçıvan İR – nın filizsaflaşdırma sahələrinin ətraf mühitə mənfi ekoloji təsirinin nəticəsidir:

- A) doğru cavab yoxdur
- B) texnogen landşaftlar**
- C) mədəni landşaftlar
- D) tullantılardan təkrar istifadə
- E) təbii mühit

**564) Sual:** Naxçıvan İR – da dağ – mədən, tikinti, nəqliyyat və digər sahələrin inkişafının mənfi ekoloji nəticələridir: 1. torpaq fondunun pozulması 2. həyat səviyyəsinin yüksəlməsi 3. biomüxtəlifliyə dəyən ziyan 4. torpaqdan səmərəli istifadə 5. su ehtiyatlarının çirkənməsi 6. sudan səmərəli istifadə

- A) 2,4,6
- B) 1,3,5**
- C) 1,2,3
- D) 2,3,5
- E) 2,4,5

**565) Sual:** Naxçıvan İR – nın ekoloji vəziyyətini gərginləşdirən amillərdəndir:

- A) səmərəli iqtisadi fəaliyyət

- B)** kontinental iqlim
- C) rütubətli və küləkli iqlim
- D) coğrafi mövqe
- E) zəngin bitki və heyvanat aləmi

**566) Sual:** Naxçıvan İR –nın ekoloji mühitinə mənfi təsir göstərən amillərdəndir:

- A) zəngin mineral sular
- B)** sıx meşələrin olmaması
- C) meyvəçiliyin inkişafı
- D) zəngin bitki örtüyü
- E) məhsuldar torpaqlar

**567) Sual:** Naxçıvan İR – da ətraf mühitin və təbii komponentlərin mühafizəsi üçün lazımdır:

- A) kənd təsərrüfatında kimyalaşdırmanı genişləndirmək.
- B)** xüsusi mühafizə olunan ərazilər yaratmaq
- C) suvarmanın genişləndirmək
- D) tarixi abidələri bərpa etmək
- E) sənayeni intensiv inkişaf etdirmək

**568) Sual:** Abgöl milli parkı yaradılmışdır:

- A) 2010-cu ildə
- B)** 2003-cü ildə
- C) 2000-ci ildə
- D) 2005-ci ildə
- E) 2007-ci ildə

**569) Sual:** Abşeron milli parkı yaradılmışdır:

- A) 2010-cu ildə
- B)** 2005-ci ildə
- C) 2000-ci ildə
- D) 2003-cü ildə

E) 2007-ci ildə

**570) Sual:** Abşeron milli parkında qorunan növlərdəndir:

- A) qaranqus
- B) su –bataqlıq quşları**
- C) kəklik
- D) qarğa
- E) qağayı

**571) Sual:** Abşeron milli parkında mühafizə olunan növlərdən deyil:

- A) doğru cavab yoxdur
- B) kəklik**
- C) suiti
- D) sayqak
- E) su-bataqlıq

**572) Sual:** Adı “Qırmızı kitab”a düşən hansı növ Qara göl şəraitinə uyğunlaşdırılmışdır:

- A) ziyad
- B) Gøyçə fareli**
- C) nərə balığı
- D) Xəşəm
- E) uzunburun balığı

**573) Sual:** Ağgöl Milli Parkında adları “Qırmızı kitab”a düşən növlərdən deyil:

- A) vəhşi qaz
- B) bildirçin**
- C) sultan toyuğu
- D) qızıl qaz
- E) turac

**574) Sual:** Ağgöl Milli Parkında adları “Qırmızı kitab”a düşən növlərdəndir: 1) turac; 2) qarşa; 3) sultan toyuğu; 4) bildirçin

- A) 1.5
- B) 1.3**
- C) 2.4
- D) 4.5
- E) 2.5

**575) Sual:** Ağgöl Milli Parkında adları “Qırmızı kitab”a düşən növlərdən deyil:

- A) vəhşi qaz
- B) bildirçin**
- C) sultan toyuğu
- D) qızıl qaz
- E) turac

**576) Sual:** Ağgöl milli parkının yaradılmasının başlıca məqsədi:

- A) doğru cavab yoxdur
- B) su quşlarının kütləvi yuvasalma və qışlama yerləri olan su-bataqlıq ekosisteminin mühafizəsi**
- C) bataqlıq bitkilərinin artırılması və mühafizəsi
- D) endemik bitki və quş növlərinin mühafizəsi
- E) köçəri quşların yem təchizatı

**577) Sual:** Ağgöl Milli Parkında qorunan və adları “Qırmızı kitab”a salınan quş növləridir: 1) qızıl qaz; 2) qırqovul; 3) qarğı; 4) turac; 5) göyərçin

- A) 3.5
- B) 1.4**
- C) 2.3
- D) 3.4
- E) 2.5

**578) Sual:** Azərbaycan Konstitusiyasının ekologiya üzrə qəbul olunmuş maddələri aşağıdakılardır?

- A) maddə 21,35,102
- B) maddə 14,39.78**
- C) maddə 12, 20, 80

D) maddə 17,35, 90

E) maddə 25, 38, 110

**579) Sual:**Dəniz-kənarı Milli Park neçənci ildə yaradılmışdır ?

A) 20 dekabr 1999-cu ildə

**B)** 29 dekabr 1998-ci ildə

C) 1 yanvar 2000-ci ildə

D) 5 fevral 2004-cü ildə

E) 15 iyun 2003-cü ildə

**580) Sual:**Endemik ağaç növü hansı qoruqda mühafizə olunur ?

A) Qobustan qoruğunda

**B)** Eldar şamı qoruğunda

C) Hirkan qoruğunda

D) Bəsətçay qoruğunda

E) Abşeron qoruğunda

**581) Sual:**Kür çayının sol sahilində yerləşən qoruq hansıdır ?

A) Sol sahildə qoruq yoxdur

**B)** Türyançay qoruğu

C) Qızılıağac qoruğu

D) Soltanbud qoruğu

E) Ağgöl qoruğu

**582) Sual:**Landşaft abidələrinə nələr aid edilir ?

A) abidələrə aid edilmir

**B)** ərazilərin landşaft kompleksləri

C) landşaft formaları

D) ərazilərin landşaft formaları

E) dağ-düzən landşaftları

**583) Sual:**Tuqay meşələri harada yerləşir ?

- A) Qabırrı çayı sahilində
- B) Kürçayı sahilində**
- C) Araz çayı vadisində
- D) Turyançay sahilində
- E) Kürçayı mənsəbində

**584) Sual:**Eldar şamı Dövlət Təbiət qoruğu yaradılmışdır:

- A) 2006-ci ildə
- B) 2004-cü ildə**
- C) 1998-ci ildə
- D) 2000-ci ildə
- E) 2002-ci ildə

**585) Sual:**Eldar şamı təbiət qoruğunda mühafizə olunan əsas ağac növüdür:

- A) küknar
- B) Eldar şamı**
- C) qarmaqvari şam
- D) ardıc
- E) qaraçöhrə

**586) Sual:**Elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan dövlət tərəfindən mühafizə edilən ərazilər və ya akvatoriyalar adlanır

- A) heç biri
- B) qoruq**
- C) milli park
- D) yasaqlıqlar
- E) ovçuluq təsərrüfatı

**587) Sual:**Azərbaycanda gərgin ekoloji vəziyyətin müşahidə edildiyi ərazilər?

- A) Lənkəran, Dağlıq Şirvan
- B) Kür-Araz, Abşeron-Qobustan**

- C) Naxçıvan, Ceyrançol-Acınohur
- D) Samur-Dəvəçi, Kür-Araz
- E) Qanux-Əyriçay, Gəncə-Qazax

**588) Sual:**Azərbaycanda antropogen landşaftın daha az yayıldığı ərazi?

- A) Şirvan düzü
- B) Ceyrançöl-Acınohur**
- C) Qarabağ düzü
- D) Qanux-Əyriçay vadisi
- E) Gəncə-Qazax düzü

**589) Sual:**Azərbaycanda ekoloji gərginliyin çox olduğu ərazilər?

- A) Acınohur və Qarabağ sıra dağları
- B) Abşeron və Gənub-Şərqi Şirvan**
- C) Qonaqkənd və Qarabağ düzü
- D) Vulkanik yayla və Gəyən düzü
- E) Talış dağları və Lənkəran ovalığı

**590) Sual:**Azərbaycanda səhralaşma proseslərinə daha çox məruz qalan ərazilər? 1.Küdrü-Şirvan; 2.Qanux-Əyriçay; 3.Kür-Araz; 4.Qarabağ

- A) 2.4
- B) 1.3**
- C) 1.4
- D) 1.2
- E) 2.3

**591) Sual:**Azərbaycanın dağlıq rayonları üçün səciyyəvi olan ekoloji problemlər aşağıdakılardır?

- A) doğru cavab yoxdur
- B) torpaqların eroziyası və meşələrin kəsilməsi**
- C) su mənbələrinin neft və neft məhsulları ilə çirkəlməsi
- D) torpaqların şoranlaşması və çirkəlməsi
- E) səhralaşma prosesinin güclənməsi

**592) Sual:**Azərbaycanda rekultivasiya və meliorasiyaya daha çox ehtiyacı olan regionlar?

- A) doğru cavab yoxdur
- B) Abşeron, Aran**
- C) Naxçıvan, Quba-Xaçmaz
- D) Dağlıq Şirvan, Gəncə-Qazax
- E) Şəki-Zaqatala, Abşeron

**593) Sual:**Azərbaycanda şoranlaşmanın qarşısının alınmasında böyük rol oynayan təsərrüfat obyekti?

- A) Mingəçevir su anbarı
- B) Baş Şirvan kollektoru**
- C) Araz su qovşağı
- D) Yuxarı Qarabağ kanalı
- E) çayların üzərindəki bəndlər

**594) Sual:**Azərbaycanda rekultivasiya tədbirlərinin həyata keçirilməsi zəruri olan ərazilər? 1.Abşeron neftlə çirkənmiş əraziləri 2.Subalp və alp çəmənlikləri 3.Gənub-Şərqi Şirvanın neftlə çirkənmiş sahələri 4.Böyük və Kiçik Qafqazın orta dağlığı 5.Daşkəsənin dağ-mədən sənayesi ilə pozulmuş landşaftları 6.Muğan və Şirvanın boz-çəmən torpaqları

- A) 2,4,6
- B) 1,3,5**
- C) 2,3,6
- D) 1,4,5
- E) 2,3,6

**595) Sual:**Sənaye tullantıları ilə çirkənən torpaqların yayıldığı ərazilər?

- A) Şərur-Ordubad, Arazboyu, Lənkəran
- B) Abşeron, Cənub-Şərqi Şirvan, Kiçik Qafqazın şimal-şərq yamacı**
- C) Daşkəsən, Böyük Qafqazın cənub yamacı, Lənkəran
- D) Talyış dağları, Ceyrançöl, Acınohur
- E) Böyük Qafqazın şimal-şərqi, Lənkəran, Naxçıvan

**596) Sual:**Şirvan Milli Parkında mühafizə olunur:

- A) quşlar;
- B) ceyranlar;**
- C) marallar;
- D) cüyürlər;
- E) dağ keçiləri;

**597) Sual:**Azərbaycanda ilk yaradılmış qoruqlardır:

- A) Zaqatala, Pirqulu, Qobustan;
- B) Göy-göl; Zaqatala; Qızılıağac;**
- C) Göy-göl; Şirvan; Hirkan;
- D) Zaqatala; Pirqulu; Qobustan;
- E) Qızılıağac,Hirkan; Bəsitçay ;

**598) Sual:**Hirkan milli parkında qorunur:

- A) Qaraçöhrə və Qafqaz xurması;
- B) III dövrün relikt bitkiləri;**
- C) IV dövrün bitkiləri ;
- D) Paleogen dövrünün relikt bitkiləri;
- E) Eldar şamı ;

**599) Sual:**Türyançay qoruğunda mühafizə olunan ağaç növləri:

- A) Eldar şamı və Çinar ;
- B) fisdıq və cökə;**
- C) qovaq və söyüd;
- D) palid və vələs ;
- E) ardıc və saqqız ağacları;